

Daniyal

*Daniyal wə uning dostliri ••• Daniyal
Nebokadnəsarning ordisida*

1 Yəhūda padixahı Yəhoyakim təhtkə olturup üqinqi yili, Babil padixahı Nebokadnəsar Yerusalemoqa hücum kılıp uni muhasirə kılıwaldı. ■

2 Rəb Yəhūdaning padixahı Yəhuyakimni, xundakla Hudaning əyidiki қақа-қуqılarning bir kismini uning қoliçə tapxurup bərdi. U əsirlərni Xinar zeminiçə, ezi qoqunidioqan məbudning buthanisiçə elip bardı wə bulap kəlgən қақa-қuqılarnı buthanining həzinisigə koydi. □

3 Padixah Nebokadnəsar bax aqwat oqojidari Axpınazə qüsrikən Israillar iqidin han jəmətidikilərdin wə esilzadə yigitlərdin birnəqqidin tallap elip qikixni buyrudi. □ ■

4 Bu yaxlar nuksansız, kelixkən, danixmən-ukumuxluk, mol bilimlik, mutəpəkkur, orda hizmitidə boluxka layakətlik, yənə

■ **1:1** 2Pad. 24:2, 3; 2Tar. 36:6 □ **1:2 «Hudaning əyi»**
 — mukəddəs ibadəthana, əlwəttə. □ **1:3 «bax aqwat oqojidari Axpınaz»** — «aqwat» padixah sarayidiki kenizəklərgə karaydioqan, piqiləqən ər kixi. Ularning baxça wəzipiliri bar boluxi mümkün. Mumkinlıqliki yənə barkı, muxu yerdə «bax aqwat oqojidari» padixahlarning barlıq əməldarlarning bexini kərsitudu. Əgər muxu toqra bolsa «bax əməldar» dəp tərjimə kilişkə toqra kelidu. ■ **1:3** Yəx. 39:7

kelip kaldiyılerning ilim-pənlirini həm tilini əginələydiqan boluxi kerək idi. □

5 Padixah ular toqrisida ular üç yiloqiqə hər künü padixah yəydiqan nazu-nemətlər wə xarablar bilən ozuklandurulsun, muddət toxkanda padixahning aldida hizməttə bolsun dəp bekitti.

6 Tallanoqan Yəhūda kəbilisidiki yaxlardın Daniyal, Hənaniya, Mixael wə Azariyalar bar idi.

7 Aqwat bexi ularoqa yengi isimlər, yəni Daniyal ola Bəltəxasar, Hənaniya ola Xadrak, Mixael ola Mixak, Azariya ola Əbədnego degən isimlərni қoydi. □

8 Daniyal padixah bəlgililəgən nazu-nemətlər wə xəhənə xarablıri bilən əzini *Huda aldida* napak kılmaslıqka bəl baqlıdı; xunga u aqwat bexidin əzining napak kılınmaslıqıqə yol қoyuxını

□ **1:4 «yənə kelip kaldiyılerning ilim-pənlirini həm tilini əginələydiqan boluxi kerək idi** — «Kaldiyə» Babil imperiyəsidiki muhim bir nahiyə idi, xu yərdikilər «alijjanap kixilər» dəp karılatdı. Babil ordısining қaidə-yosunlirioqa asasən munəjjimlər xu təbikidiki adəmlərdin boluxi kerək idi. □ **1:7 «Aqwat bexi ularoqa yengi isimlər, yəni Daniyal ola Bəltəxasar, Hənaniya ola Xadrak, Mixael ola Mixak, Azariya ola Əbədnego degən isimlərni қoydi»** — bu қoqyan isimlər, asasən butpərəslik bilən munasiwətlik bolup, əslə wə yengi ismilirining məniliri təwəndikidək: — Daniyal — «Huda mening sot kılıququmdur» Bəltəxasar — «Bəl (bir məbud) uning həyatını қoqdısun». Hənaniya — «Pərwərdigar mehîr-xəpkətliktür» Xadrak — «Aku (bir məbud)ning buyruķı» Mixael — «Huda ola kim ohxiyalisun?» Mixak — «Aku (bir məbud)oja kim ohxiyalisun?» Azariya — «Pərwərdigar Yardəmqimdur» Əbədnego — «Nego (nur qağıdifoqan məbud)ning kuli»

iltimas қildi. □ ■

9 Өмди Huda аօwat бexini Daniyaloqa iltipat wə xapaət kersitidioqan қılqanidi.

10 Lekin аօwat bexi Daniyaloqa:

— Mən өz oqojam padixahtin korkimən. Silarning yemək-iqmikinglarni u əzi bəlgiligən; u əgər silərni baxka կurdax yigitlərdək saqlam qiray əməs ikən dəp կarisa, undakta silər padixahtka mening kallamni aldurouqı bolisilər, — dedi.

11 Xuning bilən Daniyal kelip аօwat bexi əzигə wə Hənaniya, Mixael wə Azariyalaroqa təyinligən oqojidardin tələp կilip:

12 — Kəminilirini umaq, kektat wə su bilənla bekip on künlük sinak կilsila.

13 Andin bizning qirayımız bilən padixahtning esil tamikini yegən yigitlərning qirayini selixturup baksila, andin kəzitixliri boyiqə kəminilirigə ix kərgəyla! — dedi.

14 Oqojidar ularning gepigə kirip, ularni on kün sinap kərüxkə makul boldi.

15 On kündin keyin կarisa, ularning qirayliri padixahtning nazu-nemətlirini yegən yigitlərningkidinmu nurluk wə toloqan kəründi.

□ **1:8 «Daniyal padixaḥ bəlgiligən nazu-nemətlər wə xəhanə xarablıri bilən əzini Huda aldida napak կılmaslıkka bəl baoqlıdi»** — Daniyal Yəhudiylər bołaqça, Musa pəyoğəmbərgə berilgən «mukəddəs կanun»qa asasən, bəzi gəxlər, məsilən qoxka, təgə, toxkan gəxini yeyixkə bolmayıttı. Կan qıqarmay boşup eltürgən bolsa, yeyixkə bolmayıttı. Uning üstigə, Babil ordisidikilər yegən gəxlər wə iqtən xarablar məbudlaroqa beqixlanıqan bolup, axu məbudlarni mədhiyiləx üçün yəp-iqilətti. ■ **1:8 Law. 15:1-35; 17:12; Կan. 14:3-21; 1Kor. 8:4, 8-10**

16 Xuningdin keyin oqojidar ularoqa padixah bəlgiligən nazu-nemətlərni wə iqixkə bəlgiligən xarabni bərməy, ularning ornida umaq, kəktatlarni berixkə baxlidi.

17 Bu tət yigitni bolsa, Huda ularni hərhil ədəbiyat wə ilim-məripəttə danixmən wə ukumuxluq ķildi. Daniyalmu barlık oqayibanə alamətlər bilən qüxlərgə təbir berixkə parasətlik boldi.

18 Padixah bəlgiligən muddət toxķinida, aqwat bexi yigitlərning həmmisini Nebokadnəsarning aldioqa elip bardi. □

19 Padixah ular bilən bir-birləp səzləxti; yax yigitlərning həqkaysisi Daniyal, Hənaniya, Mixael wə Azariyalaroqa yətmidi. Xunga bu tətəylən padixahning hizmitidə қaldı.

20 Padixahka danalik-həkmət kerək bolqanda yaki yorutux kerək bolqan hərkəndək məsiligə jawab izdigəndə, ularning jawabi uning səltənitidiki barlık rəmqi-palqi yaki pirustazliriningkidin on həssə toqra qıqəti.

21 Daniyal Pars padixahı Körəx təhtkə olturoqan birinqi yiloqıqə ordida dawamlıq turdi. □

2

Nebokadnəsar kərgən qüx

□ **1:18 «Padixah bəlgiligən muddət toxķinida...»** — yəni üq yil (5-ayətni kərung). □ **1:21 «Daniyal Pars padixahı Körəx təhtkə olturoqan birinqi yiloqıqə ordida dawamlıq turdi»** — Pars padixahı Körəx 66 yıldın keyin Babil imperiyəsini istela қıldı (miladiyədin ilgiriki 539-yili).

1 Nebokadnəsar təhtkə olturup ikkinqi yili, birnəqqə qüx kərdi; uning rohi parakəndə bolup, uyküsi қaqtı.

2 Xunga padixah rəmqi-palqi, pir-ustaz, jadugər wə kəldiy munəjjimlərni qüxlirigə təbir berixkə qakırıxni buyrudi. Ular kelip padixahning al-dida turdi. □

3 Padixah ularoqa:

— Mən bir qüx kərdüm, bu qüxninq mənisini bilixkə kənglüm nahayiti tit-tit boluwatidu, — dedi. □

4 Andin kəldiyilər padixahka (aramiy tilida): — Aliyliri mənggү yaxıqayla! Kəni kəminlirigə qüxlirini eytkayla, biz təbir berimiz, — dedi. □

5 Padixah kəldiyilərgə: — Məndin buyruk! Siler awwal kərgən qüxümni eytip andin təbir berixinglar kerək. Undak kilmisanglar kıymaqiyya kiliwetilisilər, əyüngalar hajəthanioqa aylanduruwetilidu! ■

6 Lekin qüxümni eytip, uningoqa təbir berəlisənglar məndin sowoqatlar, in'amalar wə aliy izzəttin tuyəssər bolisilər. Əmdi qüxümni eytinglar, təbir beringlar! — dedi.

7 Ular padixahka yənə bir kətim:

— Aliyliri qüxlirini eytkayla, andin əzlirigə

□ **2:2 «kəldiy munəjjimlər»** — Kəldiyə Babil imperiyəsidiki muhim bir rayon idi, xu yerdikilər «aliyanap kixilər» dəp қarilatti. Babil ordisi қaidə-yosunlirioqa asasən munəjjimlər xu təbikidiki adəmlərdin boluxi kerək idi. □ **2:3 «kənglüm nahayiti tit-tit boluwatidu»** — iibraniy tilida «rohim nahayiti tit-tit boluwatidu». □ **2:4 «Andin kəldiyilər padixahka (aramiy tilida): — Aliyliri mənggү yaxıqayla! ... »** — muxu ayəttin tartip 8:1kiqə ayətlər aramiy tilida yeziloqan. ■ **2:5** Dan. 3:29

təbirini eytip berimiz, — dedi.

8 Bu qaqda padixah jawabən:

— Xübhəsiziki, silər pərmanimdin kaytmaydiqinimni bilgəqkə, wakitni kəynigə sürüwatisilər.

9 Lekin qüxümni eytip bərmisənglar, silərgə pəkət buyrukümlə қalidu. Qünki silər wakit əhwalni əzgərtidu, dəp bilip əzara til biriktürüp, yaloqanqılık kılıp meni aldimakqi bolisilər. Xunga qüxümni eytsanglar, andin qüxümgə həkikətən təbir berələydiqanlıqlarıni xu qaqdila bilimən, — dedi.

10 Kaldıylər padixahka jawabən:

— Dunyada aliylirining soriqan ixini eytip berələydiqan həqbir adəm yoktur. Həqkandak padixah, uning kəndak uluq yaki küqlük boluxidin kət'iynəzər, rəmqi-palqi, pir-ustaz yaki kaldıy munəjjimlərgə mundak tələpni կoyqan əməs.

11 Qünki aliylirining soriqanlıri həkikətən alamət müxkül, ilahlardın baxka həqkim uni ayan kılalmayıdu. Lekin ilahlarning məkanı insanlar arısida əməs, — dedi.

12 Padixah қattık oqəzəplinip aqqıqlanıqan halda, Babil ordisidiki barlık danixmənlərni əltürüxi əmr kıldı.

13 Xuning bilən padixahning barlık danixmənlərni əltürük toqrisidiki buyruqı qüxürüldi. Xunga *hizmətkarlırı* Daniyal wə uning dostlirlərimi əltürük üçün izdidi.

Hudanıng Daniyal ola qüxni wə mənisini ayan kılıxi

14 Xu qaoqda Daniyal Babildiki danixmənlərni əltürük əmrini ijra kılqılı qıkkən padixahning hususiy muhapizətqilər baxlıkı Arioğka akilanə wə danixmənlərqə jawab қayturup

15 uningdin: — Padixahning qüxürgən pərmani nemə üçün xunqə jiddiy? — dəp soridi. Ariok əhwalni Daniyal oqa eytip bərdi. □

16 Daniyal dərhal padixah aldiqa kirip, padixahtın qüxicə təbir bərgüdək wakıt berixni tələp kıldı. □

17 Andin Daniyal əyigə қaytip, əhwalni dostliri Hənaniya, Mixael wə Azariyalar oqa eytip bərdi.

18 U ulardin ərxtiki Hudadin bu qüxning siri tooqruluk rəhim-xərpət iltija kılıp, mən Daniyal wə dostlirim tətimizning Babildiki baxlaş danixmənlər bilən billə ھalak kılınmaslıkimizni tilənglar, dəp tələp kıldı.

19 Andin keqidə Daniyal oqa yibanə kərünüxtə xu sirning yeximi wəhiy kılındı. Xuning bilən Daniyal ərxtiki Huda oqa həmdusanalar okup mundak dedi:

20 «Hudanıng nami əbədil'əbəd mədhiyiləngəy! Qünki danalık wə küq-kudrət Uningkidur.

21 U wakıt, pəsillərni Əzgərtküqidur;
U padixahlarnı yikitidu,
Wə padixahlarnı tikləydu;
U danalar oqa danalık, akilanilar oqa həkmət beridu.

□ **2:15 «... pərmani nemə üçün xunqə jiddiy»** — yaki «... pərmani nemə üçün xunqə kattik?». □ **2:16 «padixahtın qüxicə təbir bərgüdək wakıt berixni tələp kıldı.»** — yaki «padixahtın qüxicə təbir berix üçün uning oqa wakıt bekitixni tələp kıldı.».

22 U qongkur wə sirlik ixlarni axkariliqquqidur,
Karangozulukça yoxurunqan ixlarni yahxi
bilgүqqidur,

Nur həmixə Uning bilən billidur.■

23 I manga danalik wə küq bərgən ata-
bowilirimning Hudasi,

Sanga xükür wə həmdusanalar eytay!

Sən hazırla biz dua қiloqan ixni manga axkari-
liding,

Padixaһning sorioqan ixini bizgə kərsitip
bərding».

Daniyalning padixaһning qüxicə təbir berixi

24 Andin Daniyal padixaһ Babildiki
danixmənlərni eltürüxkə təyinligən Arioğning
aldoqa berip uningoqa:

— Babildiki danixmənlərni eltürmigəyla. Meni
padixaһning aldiqa baxlap kirgəyla, mən
padixaһning qüxicə təbir berəy, — dedi.

25 Arioğ xuan Daniyalni padixaһ
Nebokadnəsarning aldiqa baxlap kirip,
padixaһka: —

«Mən Yəhudiyl əsirlər iqidin aliylirining qüxicə
təbir berələydiqan bir kixiniaptim» — dedi.

26 Padixaһ Daniyal (Bəltəxasar dəpmu
atılıdu)qa:

«Sən menin kərgən qüxümni ayan կilip, un-
ingoqa təbir berələmsən? — dedi.

27 Daniyal padixaһning aldida turup xundak
jawab bərdi:

— I aliyliri, sili sorioqan bu sirni danixmən, pir-ustaz, rəmqi-palqi wə munəjjimlar əzlirigə yexip berəlməydi.

28 Birak ərxtə sirlarnı axkarilioquqi bir Huda bar. U bolsa aliyliriqa ahirki zamanning künliridə nemə ixlarning bolidioqanlığını ayan қildi. Əmdi əzlirining qüxini, yəni aliyliri uhlawatkanda kərgən oqayibanə alamətlərni eytip berəy: — □

29 — I aliyliri, sili uhlaxka yatkanda kəlgüsidi ki ixlarnı oylap yattıla. Sirlarnı birdinbir Axkarilioquqi əzlirigə yüz beridiqan ixlarnı kərsətti.

30 Manga kəlsək, bu sirning manga ayan қılınoqını mening baxka jan igiliridin artuk ھekmətkə igə bolqanlığimdin əməs, bəlki bu qüxning təbirini, xundakla xah aliylirinin kəngülliridiki oylırını əzlirigə məlum қılıx üçündür.

31 — Əy aliyliri, sili oqayibanə alaməttə əzlirining aldilirida turoqan gigant bir həykəlni kərdilə. Bu həykəl nahayiti gəwdilik bolup, zor nur qaqnap turidioqan həywətlik həm korkunqluk idi.

32 Həykəlning bexi esil altundın, kəkriki wə kollırı kümüxtin, bəl wə saqrılıri mistin,


33 Yuta-paqıki təmürdin, puti təmür bilən layning arilaxmisidin yasaloqan.

34 Əzliri uni kərütwatkan qaqlırında, adəm қoli bilən kezilmioqan bir tax kelip həykəlgə urulup uning təmür bilən layning arilaxmisidin yasaloqan putini qekiwətti.

□ **2:28 «aliyliri uhlawatkanda kərgən oqayibanə alamətlər...»** — aramiy tilida: «sili kariwatta yatkanda kallilirida kərgən oqayibanə alamətlər..» deyildi.

35 Uningdiki təmür, lay, mis, kümük, altunlar xuan parqə-parqə kılınip, xamal ularni bəeyni yazlıq hamandıkı topilarni uquroqandək, қayta һeq teplimioqandək kılıp uquriwətti. Lekin həlikə tax yoqınap, pütkül jahənni қaplıqan əyayət zor bir taoqka aylandı.

36 Kərgən qüxliri mana xudur. Əmdi biz əzlirigə bu qüxning mənisini yexip berimiz. □ ■




Babil imperiyəsi

37 Əy alıylırı, əzliri pütkül padixahlarning bir padixahı, ərxtiki Huda siligə padixahlıq, nopuz, küq wə xəhrət ata қıldı.

38 İnsan balılırı, haywanatlar, uqar-ķanatlar məyli kəyərdə tursun, Huda ularni қollırıqə tapxurup silini ularning həmmisigə һakim қıldı.

□ 2:36 «Əmdi biz əzlirigə bu qüxning mənisini yexip berimiz» — «biz» degən bu söz xübhisizki, Daniyalning əzигə wə üq dostioqa wakalitən söz kılqojını bildüridu. ■ 2:36 Dan.

Sili u həykəlning altun bexidursila.



Pars imperiyəsi

39 Əzliridin keyin yənə bir padixahlıq kelidu. Lekin u silining padixahlıkları ola yətməydi. Uningdin keyin üçinqi bir padixahlıq, yəni mis padixahlıq kelip pütkül yər yüzigə həkim bolidu.



Gretsiyə (Yunan) imperiyəsi

⁴⁰ Uningdin keyinki tətingi padixahlıq bolsa təmürdək mustəhkəm bolidu. Təmür barlıq baxlaş nərsilərni qekiwetip boysunduroqinidek, xuningçə ohxax bu təmür padixahlıq əz aldinkı padixahlarning həmmisini ezip qekiwetidu.



Rim imperiyəsi

⁴¹ Өзлірі көргөндөк төмүр билән сеңіз лайнинг арилаксмисидін ысалоқан put wə бармақтар бу падиҳаһлықнұнг бөлүнмә болуп кетиді оғынини көрситиду. Бирак бу падиҳаһлық төмүрдөк күқкә иге бolidу, құнқи сили көргөндөк, төмүр билән лай арилакскан.

⁴² Tömür bilən layning arilaxmisidin yasaloqan putning barmaqliri u padixahlığının bir kismining küqiyidioqanlığını, bir kismining ajizlixidioqanlığını kərsitidu.

⁴³ Өзлери төмүр билөн лаңынг арилахканлигин көрдилө. Бу у *padixahlıknıng hökümdarları* *padixahlıknıng* пукралары билөн иттипаклахмакқи болғанлигин көрситиду. Лекин төмүр лаң билөн арилахмияндәк, бирлихип кетелмәйду. □

2:43 «**padixahlıqning pukraları bilən...**» — aramiy tilida: «insanlarning nəslü bilən....».

44 U *ahirki padixahlar* təhttə olturoqan məzgildə, ərxtiki Huda yimirilməs bir padixahlıq bərpa kılıdu. Bu padixahlıq hərgiz baxqa bir həlkə qətməydi; əksiqə u bu baxqa padixahlıqlarnı üzül-kesil gumran kılıp, əzi mənggü məzmut turidu. □ ■

45 Əzliri adəm қoli bilən ķezilmioqan bir taxning taoqdin qıkkınıni wə uning həykəldiki təmür, mis, lay, kümüx, altunni qekiwətkənlikini kərdilə. Xunga uluq Huda aliylirioqa kəlgüsidiə yüz beridiqan ixlarnı bildürgən. Kərgən qüxliri qoqum əməlgə axidu, berilgən təbir mutlək ixənqliktur. □ ■

Padixahning Daniyaloja in'am berixi

46 Andin padixah Nebokədnəsar əzini yərgə etip Daniyaloja səjdə kıldı wə uningoqa hədiyə berip huxpurak-isrik selixni əmr kıldı.

47 Padixah uningoqa:

— Dərwəkə, sening Hudaying ilahlar iqidə əng uluq İləh, padixahlarning hojisi wə sirlarnı axkarilioqunuq iкən, qunki sən bu sirni yəxting!
— dedi.

□ **2:44** «**U ahirki padixahlar**» — putning barmaqlırining padixahlaroqa wəkillik kılidiqanlıqını kərsətsə kerək. Bu bab wə 7-bab tooqruluk «köxumqə sez»imizni kərung. ■ **2:44**

Dan. 3:33; 4:31; 6:27; 7:14, 27; Mik. 4:7; Luqa 1:33 □ **2:45**

«Əzliri adəm қoli bilən ķezilmioqan bir taxning taoqdin qıkkınıni wə uning həykəldiki təmür, mis, lay, kümüx, altunni qekiwətkənlikini kərdilə...» — bu bəbətiki bexarətlər tooqruluk «köxumqə sez»imizni kərung. ■ **2:45** Yəx. 8:14; 28:16; Zəb. 118:22; Zək. 3:9; Mat. 21:42-44; Yh. 3:31; 8:23

48 Andin padixahə Daniyalning mərtiwisini yukarı kılıp, uningəqə nuroqun esil sowqatlarnı təkdirim қıldı. U uni pütkül Babil əlkisiğə hakim boluxka təyinlidi wə uni Babildiki danixmən-əkildarlarning bax aksakılı қıldı.

49 Daniyalning padixahtın tələp kilixi bilən, padixah Xadrak, Mixak wə Əbədnegolarnı Babil əlkisining məmuriy ixlirini idarə kilişkə təyinlidi. Daniyal əzi orda hizmitidə қaldı. □

3

Nebokədnəsarning altun həykəlgə qoқunuuxni əmr kilixi

1 Padixahə Nebokədnəsar altundın egizliki atmix gəz, kəngliki altə gəz kelidiqan bir həykəl yasap, Babil əlkisining Dura tüzlənglikigə ornattı. □

2 Padixahə barlıq wəzir, waliy, hakim, məslihətqi, həziniqi, sotqi, sorakqılları xundakla hərkəyasi əlkilərdiki baxka əməldarlarning həmmisini padixahə Nebokədnəsar ornatkan bu altun həykəlni əz ilahiqa atax murasimiqə katnixixkə pərman qüxürdi.

3 Xuning bilən wəzirlər, waliylar, hakimlər, məslihətqıllər, həziniqilər, sotqıllar, sorakqıllar,

□ **2:49 «Daniyal əzi orda hizmitidə қaldı»** — aramiy tilida «Daniyal padixahtı dərwazisida turattı». Kona zamanlarda xəhərning yaki ordining dərwazisi bolsa, sorakqıllar həküm qıkıradioqan jay idi. □ **3:1 «egizliki atmix gəz, kəngliki altə gəz...»** — «gəz» (yaki «jəynək») jəynəktin kolning uqioqıqə bolovan arılıktur, təhminən 40-45 santimetр.

xundakla hərkaysi əlkilərdiki baxka əməldarlarning həmmisi atax murasimioqa jəm boldi. Ular həykəlning aldiда turdi.

⁴ Jakarqi yüksiri awaz bilən:

— Əy hərkaysi əl-yurt, hərkaysi taipilərdin kəlgənlər, hər hil tilda səzlixidioqan köwmlar,
⁵ silər sunay, nəy, қалун, lira, ziltar, bulman wə baxka hərhil sazlarning awazini anglioqan haman, yərgə bax urup padixah Nebokadnəsar ornatkan altun həykəlgə səjdə kilinglar. □

⁶ Kimki bax urup səjdə kilmisa, xuan dəhxətlik yalkunlap turoqan humdanqa taxlinidu, — dəp jakarlidi.

⁷ Xunga, sunay, nəy, қалun, lira, ziltar, bulman wə baxka hərhil sazlarning awazini anglioqan haman hərkaysi əl-yurt, hərkaysi taipilərdin kəlgən, hərhil tilda səzlixidioqan köwm yərgə bax urup Nebokadnəsar ornatkan altun həykəlgə səjdə kilixti.

Kaldıylərning üq buradərning üstidin ərz kılıxi

⁸ U qaolda, bəzi kaldıylər aldioqa qikip Yəhudiylar üstidin ərz kıldı.

⁹ Ular padixah Nebokadnəsarqa:

— I aliyliri, mənggү yaxiqayla!

¹⁰ Aliyliri sunay, nəy, қалun, lira, ziltar, bulman wə baxka hərhil sazlarning awazini anglioqan haman həmməylən yərgə bax urup altun həykəlgə səjdə kilsun,

□ **3:5 «lira»** — lira bolsa tət tarlıq bir hil saz. **«bulman»** — bulman bolsa bir hil püwlinidioqan saz.

11 xundakla kimki yergə bax urup səjdə kilmisa, u dəhxətlik yalkunlap turoqan humdanqa taxlansun dəp pərman kılqanidila.

12 Sili Babil əlkisining məmuriy ixlirini baxkurusuxka təyinligən birləşqə Yəhudiy, yəni Xadrak, Mixak, Əbədnegolar bar; i aliyliri, bu adəmlər siligə hərmətsizlik kiliwatidu. Ular padixahning ilahlırinining ibaditidə bolmidi yaki padixah ornatkan altun həykəlgimu səjdə kilmaydu, — dedi.

13 Xuni anglap padixah Nebokadnəsar dərəqəzəp bolup, Xadrak, Mixak, Əbədnegolarnı əz aldiqla kəltürüxnı əmr kıldı. Xuning bilən ular bu üqəylənni padixah aldiqla əpkəldi.

14 Nebokadnəsar ularoğa:

— Xadrak, Mixak, Əbəddnego, silər rasttin mening ilahlırimning hizmitidə bolmid-inglarmu həm mən ornatkan altun həykəlgə səjdə kilmidinglarmu?

15 Hazır silər sunay, nəy, қalun, lira, ziltar, bulman wə baxka hərhil sazlarning awazini anglioqan һaman, mən yasatkan həykəlgə səjdə kilişkə təyyar tursanglar, yahxi. Lekin səjdə kilmisanglar, silər dərhal dəhxətlik yalkunlap turoqan humdanqa taxlinisilər. Xu qəoqla կandak ilah kelip silərni qanggilimdin կutkuzuwalidikin, կeni?! — dedi.

16 Xadrak, Mixak, Əbədnegolar padixahka jawabən:

— I Nebokadnəsar, bu ixta biz əzimizni akliximiz һajətsiz.

17 Biz səjdə kiliş keliwatkan Hudayimiz bizni dəhxətlik yalkunlap turoqan humdandin

ķutkuzalaydu; i aliyliri, U qoқum өzlirining ilkidin bizni ķutkuzidu.

18 Lekin bizni ķutkuzmioqan təkdirdimu, aliylirigə məlum bolsunki, biz yənilə ilahlırinining hizmitidə bolmaymız wə sili ornatqan altun həykəlgə səjdə kilmaymız, — dedi.

Üq dostning ölümğə buyruluxi

19 Buni anglioqan һaman padixahı Nebokadnəsarning təri buzulup, Xadrak, Mixak, Əbədnegolaroqa kattik əqəzəpləndi. Xuning bilən adəmlirigə humdanni adəttikidin yəttə həssə kattik қizitixni buyrudi.

20 U қoxunidiki əng կawul palwanlaroqa Xadrak, Mixak, Əbədnegolarnı baqlap, dəhəxətlik yalkunlap turoqan humdanıq taxlaxni buyrudi.

21 Xuning bilən ular tonliri, ixtanliri, səlliliri wə baxka libas kiyimliri selinmioqan һalda baqlınıp dəhəxətlik yalkunlap turoqan humdanıq taxlandı.

22 Padixahıning əmrinинг kattikliki bilən humdandiki ot intayın yalkunlap yenip turatti, xunglaxka humdandin qıqiwatqan yalkun Xadrak, Mixak, Əbədnegolarnı kətürgən əskərlərni kəydürüp taxlidi.

23 Xundak ķılıp Xadrak, Mixak, Əbədnego üqəylən baqlaklıq һalda dəhəxətlik yalkunlap turoqan humdanıq qüxüp kətti.

24 Andin Nebokadnəsar qəqügən һalda ornidin qaqrıp turup, məslihətqi wəzirliridin:

— Biz baqlap ot iqigə taxlioqinimiz üq adəm əməsmu? — dəp soridi.

— Ular jawabən «Xundak, i aliyliri! — dedi.

²⁵ Padixah̄ jawabən:

— Mana, mən tət adəmning baoqlakşız halda ot iqidə ərkin mengip yürüwatkinini kərüwatimənoğu, ular ķılqə kəygəndək əməs; həmdə tətinqi kixi ilahıarning oqlidək turidu!

— dedi.

Üqəylənninq humdan otidin qikixi wə əstürülüxi

²⁶ Xuning bilən Neboğadnəsar dəhəxtəlik yalkunlap turqan humdanning aqzioqa yekin kelip:

— Xadrak, Mixak, Əbədnego! Həmmidin Aliy İləhning külliri, qikinglar, mayakka kelinglar! — dəp towlidi. Xuning bilən Xadrak, Mixak wə Əbədnego ottin qıktı.

²⁷ Barlıq wəzirlər, waliylar, həkimlər wə padixahning məslihətqi wəzirliyi yioqılıp kelixip bu üqəyləngə tikilixip karaxtı; ularning ķılqə kəygən yeri yok idi, qaq-sakallırımı kəymigən, kiyim-keqəklırımı xu peti idi, üsti-bexidimu istütünning purıqı yok idi.

²⁸ Neboğadnəsar mundak dedi:

— Xadrak, Mixak, Əbədnegolarning Hudasiqa xükür-sanalar bolqay! U Əz pərixtisini əwətip, Əzigə tayanqan küllirini kutkuziwaldi. Ular əzlirining ilahidin baxqa həqkandak ilahıka hizmət ķimaslıq üçün wə yaki bax urup səjdə ķimaslıq üçün, pəkət əz Hudayimizningla iba-

ditidə bolımız dəp padixahning pərmanioqa hilaplik kılıp hayatını təwəkkul kıldı. □

29 Əmdi mən xundak pərman qüxirimənki: Kaysi əl-yurt bolsun, қaysi taipilərdin kəlgən bolsun, қaysi tilda səzlixidiqlanlar bolsun, Xadrak, Mixak, Əbədnegolarning Hudasiöla қara qaplaydikən, pütün teni kiyma-qiyama kılinsun, əyliri hajəthaniöla aylandurulsun! Qünki bundak kutkuzalaydiqan baxka ilah yok.■

30 Xuning bilən padixah Xadrak, Mixak, Əbədnego üçqayılnni əstürüp, Babil əlkisidə yüksəri mənsəpkə təyinlidi.

4

Nebokadnəsarning ikkinqi qüxi tooqrluluk yazojan heti

1 «Mənki padixah Nebokadnəsardin yər yüzidiki hərbir əl-yurtka, hərkəysi taipilərgə, hərhil tillarda səzlixidiqlan կowmlaroqa aman-esənlilik exip-texip turoqay!

2 Həmmidin Aliy Huda manga kərsətkən alamətlərni wə karamətlərni jakarlaxni layıkaptim.

3 Uning kərsətkən möjizilik alamətliri nemidegən uluq! Uning karamətliri nemədeğən қaltış! Uning padixahlıki pütməs-tügiməstür,

□ **3:28 «... Padixahning pərmanioqa hilaplik kılıp hayatını təwəkkul kıldı»** — aramiy tilida «... Padixahning pərmanioqa hilaplik kılıp tənlirini təwəkkul kıldı». ■ **3:29** Dan. 2:5

Uning häkimlikî dəwrdin-dəwrgiqə dawamlixidu! ■

⁴ Mənki Nebokadnəsar əyümdə biharaman olturoqinimda, ordamda bayaxat turmux kəqüriwatkinimda,

⁵ meni intayın korkitiwətkən bir qüxni kərdüm, ornumda yatkinimda beximdiki oylar wə kallamdi ki əqayibanə alamətlər meni alakzadə kıldı.

⁶ Babildiki barlıq danixmənlərni aldimoq aqakirixka pərman berip, ularning qüxümgə təbir berixini buyrudim.

⁷ Xuning bilən barlıq rəmqi-palqi, pir-ustaz, kaldiylər wə munəjjimlar kelixti. Mən qüxümni eytip bərdim, lekin ular manga təbirini berəlmidi. □

⁸ Lekin ahirda Daniyal kirdi (uning yənə bir ismi Bəltəxasar bolup, menin ilahimning namiqə asasən koyulqan). Mukəddəs ilahlarning rohi uningda ikən. Mən qüxümni eytip, uningoqa:

⁹ — Əy palqılarning baxlıki Bəltəxasar, mukəddəs ilahlarning rohi səndə ikənlikini, sanga həeqkandak sir təs kəlməydiqanlığını bildim, xunga menin kərgən qüxümdiki əqayibanə alamətlərni qüxəndürgəysən, xundakla uningoqa təbir bərgəysən, — dedim. □

¹⁰ — Mən ornumda yatkinimda kallamda mundak əqayibanə alamətlərni kərdüm: Mana,

■ 4:3 Zəb. 93:1, 2; Dan. 6:27 □ 4:7 «berəlmidi»

— yəki «bərmidi». □ 4:9 «Əy palqılarning baxlıki

Bəltəxasar, mukəddəs ilahlarning rohi səndə ikən...» —

bu padixaqning kəz-karixi. Daniyal ezi palqə əməs, əlwəttə. Palqlik Təwratta kət'iy mən'i ķilinidu.

yər yüzining otturisida bir tüp dərəh bar ikən; u tolimu egizmix.

11 U barəqanseri qong həm məzmut əsüb, asmanoğa tağıxiptu, u dunyaning qətlirigimu kərünidikən.

12 Uning yopurmaklärili qiraylık, mewisi intayin mol ikən. Uningda pütkül dunyaoşa yətküdək ozuk bar ikən. Uning astida daladiki haywanlar sayidaxidikən, xahlırida asmandiki uqar-ķanatlar makan kılıdikən; mewisidin barlıq ət igilirimu ozuklinidikən.

13 Ornumda yetip, kallamda kərgən əyayibanə alamətlərni kərüwatimən, mana, asmandın bir kəzətqi muəkkəl, yəni mukəddəs bir pərixtə qüxüp, □

14 mundak jakarlidi:

— «Dərəhni kesip, xahlırini kırkip, yopurmaklärini wə mewilirini kəkəp qüxürüp qeqi-wetinglar. Dərəh tüwidiki yawayı haywanlar uningdin yiraklaxsun, uning xahlıridiki ķuxlar tezip kətsun.

15 Yerdə pəkət kətükiniла yiltizi bilən, mis wə təmür bilən qəmbərləp, yumran ot-qəplər bilən billə dalada ķaldurunglar. U asmandiki xəbnəmdin qılıq-qılıq həl bolup tursun. Uning nesiwisi ot-qəp yəydiqan yawayı haywanlar bilən billə bolsun.

16 Adəmiy əklidin məhərum kılınip, uningoşa yawayı haywanlarning əkli berilsun, xundakla

□ **4:13 «...mukəddəs bir pərixtə qüxti»** — aramiy tilida «bir mukəddəs bolğuqi qüxti».

xu һaləttə «yəttə wakıt» tursun.□

17 Dunyadiki jan igiliri Həmmidin Aliy Boloquning insanlarning padixahlığının həmmisini idarə kılıdiqanlığı, xundakla uning padixahlıq һökükini өzi tallıqan kixi (məyli u həqnemigə ərziməs adəm bolsimu)gə beridiqanlığını bilsun dəp, bu həküm қarioquqi müəkkəllərning pərmani bilən, yəni mukəddəs pərixtılerning қarar buyruğı bilən bəlgiləngəndur».

18 — Mən padixah Neboqadnəsar mana xundak qəxni kerdum. Əy Bəltəxasar, qüxümgə təbir bərgəysən. Padixahlığimdiki dənixmənlər iqidə mən üçün buningə təbir berələydiqan birmu adəm qıkmidi. Lekin sən təbir berələysən, qunki əng mukəddəs ilahıarning rohi səndə ikən.

19 Xuning bilən Bəltəxasar dəpmu ataloqan Daniyal bir һaza həyranlıqta alakzadə boldi wə qüx toqrisida oylap tolimu biaram boldi.

Padixah: — Əy Bəltəxasar, bu qüx wə uning təbiri seni alakzadə kilmisun, — dedi.

Bəltəxasar jawabən:

— I aliyliri, bu qüx silidin nəprətləngənlərgə bolsun, uning təbiri əzlirigə əməs, düxmənlirigə

□ **4:16 «adəmiy əklidin məhrum kılınip»** — aramiy tilida «adəmiy kəngüldin məhrum kılınip». **«yawayı haywanlarning əqli»** — aramiy tilida «yawayı haywanlarning yürüki». **«...xundakla xu һaləttə «yəttə wakıt» tursun»** — «yəttə wakıt» Muqəddəs Kitabta deyilgini boyiqə, yəttə yilni bildürudu. Əmma Babilliklarning kalendaridiki bir yil 360 kün bolqaqka, bəlkim 2520 kün boluxi kerək. Bu toqrluluk «köxumqə səz»imizni körüng.

qüxkəy! □

20-21 Baroqanseri əsüp məzmut bolğan, egizliki asmanoqa tağıxidioqan, pütkül dunyaoqa kərünidioqan, yopurmakliri qiraylik, mewisi intayın mol bolğan, pütkül dunyaoqa yətküdək ozuk bolidioqan, sayisida yawayı haywanlar turidioqan, xahlırıda uqar ķuxlar makan ķılıdioqan dərəh bolsa, yəni sən kərgən dərəh — dəl əzliridur, i aliyliri!

— Qünki sili qong wə məzmut əstila; silining həywətliri exip pələkkə yətti; həkümranlıqları yər yüzining qətlirigə yetip bardı.

22 — Qünki sili qong wə məzmut əstila; silining həywətliri exip pələkkə yətti; həkümranlıqları yər yüzining qətlirigə yetip bardı.

23 Aliyliri ķarap turoqan wakıtlırıda asmandın bir ķarioquqi, yəni bir mukəddəs pərixtə qüxüp: «Bu dərəhni kesip, harab ķilinglar. Halbuki, yərdə kətükiniла yiltizi bilən ķaldururp, mis wə təmür bilən qəmbərləp, yumran ot-qəplər bilən billə dalada ķaldurunglar. U asmandiki xəbnəmdin qılıq-qılıq həl bolup tursun. «Yəttə wakıt» bexidin ətkiqə uning nesiwişi ot-qəp yəydiqan yawayı haywanlar bilən billə bolsun, — dəptu.

24 — I aliyliri, qüxlirining mənisi mana xu — Bular bolsa Həmmidin Aliy Bolqoqining pərmani bilən hojam padixahning bexioqa qüxidioqan ixlar —

25 Əzlirli kixilər arisidin həydiwetilip, yawayı haywanlar bilən billə yaxaydila, kalılardək ot-

□ **4:19 «bir հազա հըրանլիքա ալակզած հօգութեա»** — aramiy tilida «birər saat հըրանլիքա ալակզած հօգութեա».

qəp bilən ozuklandurulidila, dalada asmandıki xəbnəmdin qılıq-qılıq həl bolup turidila. Taki sili Həmmidin Aliy Boloquqining pütkül insan padixahlığını idarə kılıdiqanlığını wə Uning hökükünü Əzi tallıqan hərkəndək kixigə beridiqanlığını bilip yətküqə, yəttə wakit baxliridin etidu. ■

26 «Dərəhning kətikini yiltizi bilən yerdə qaldurunglar» dəp buyrulqanıkən, əzliri ərxlərning həmmmini idarə kılıdiqannlığını bilip yətkəndin keyin padixahlıkları əzlirigə kayturulidu.

27 Xunga i aliyliri, mening nəsihitim siligə layik kərulgəy, gunahlıridin kol üzgəyla, ixta həkkaniy bolqayla, kəbihlikliridin tohtap kəmbəqəllərgə rəhimdillik kılqayla. Xundak kılqandila bəlkim dawamlik gülləp yaxnimamdila?

28 Bu ixlarning həmmisi padixah Neboğadnəsarning bexiqə qüxti.

29 On ikki aydin keyin, u Babildiki padixahlıq ordisining əgzisidə səylə kiliwetip:

30 — Əranglar, mən ez izzitim wə xan-xəhritim namayan əlin sun dəp, xahənə ordamning jaylixixi üçün zor küqüm bilən yasiqan həywətlik Babil xəhiri muxu əməsmu? — dedi.

31 Uning səzi aqzidin tehi üzülməyla, asmandın bir awaz qüxüp:

— Əy padixah Neboğadnəsar, bu səz sanga kəldi: Padixahlıq səndin elindi.

32 Sən kixilər arisidin həydiwetilip, yawayi

häywanlar bilən billə makan ķilisən wə kalilardək ot-qəp yəysən; sən Həmmidin Aliy Boloduqining insan padixahlıklını idarə ķılıdiqanlığınızı wə Uning hökükini Əzi tallıqan hərkəndək kixigə tutkuzidioqanlığınızı biliп yətküqə yəttə wakit bexingdin etüp ketidü — deyildi.

³³ Bu söz Neboğadnəsarda xuan əməlgə axtı. U kixilər arisidin həydiwetilip, kalilardək ot-qəp yəp, teni xəbnəmdin qılıq-qılıq həl bolup kətti. Uning qaqları bürkütning pəyliridək, tırnakları kuxning tırnakliridək əsüb kətti.

³⁴ Əmdi xu künlər toxkanda, mən Neboğadnəsar asmanoğa kəz tikip կariwidim, əkil-hoxum əsligə kəldi. Mən Həmmidin Aliy Boloduqıqa həmdusana eytip, Mənggү Həyat Turoğunu mədhayılep, hərmət əylidim.

Uning hakimlikı mənggülüк hakimliktur;
Uning padixahlıki əwladın-əvladkıdır.

³⁵ Uning aldida yər yüzidiki barlıq insanlar heqnemə hesablanmaydu;

Ərxtiki қoxunlar wə zemindiki insanlar arisida U nemə қılıxni halisa xuni қılıdu;

Uning қolını kim tosalısun yaki Uningdin «Nemə ķilisən?» dəp soraxka jür'ət ķıalisun?

³⁶ Xuanla əkil-hoxum əsligə kəldi; padixahlıkimning xan-xəripi, izzitim, padixahlık həywəmmu əsligə kəltürüldi. Məslihətqi wəzirlirim wə əmir-esilzadilirim meni izdəp kəldi. Padixahlıkim mustəhləmləndi; burunkidinmu zor həywıgə yengibaxtin igə boldum.

³⁷ Əmdi mənki Neboğadnəsar ərxtiki Padixahka

həmdusana okuymən, Uni tehimu uluqlaymən
wə Uni izzətləymən:

— Uning kılqanlıri həktur,
Uning yolları toqridur;
Uning təkəbburluk yolda mangolarlarning
həywisi qüxürük կudriti bardur!».

5

Nebokadnəsarning nəwrisi padixah Bəlxazarning ziyanı

¹ Bir kuni padixah Bəlxazar əmir-esilzadılərdin ming kixini təklip kılıp katta ziyapət berip, ularning aldida xarab iqip, əyx-ixrət kəypini sürdi. □

² Padixah Bəlxazar xarabni tetip kərüp, əzi, əmir-esilzadılıri, əz hotun-kenizəkliring xarabni atisi Nebokadnəsar Yerusalemдiki mukəddəs ibadəthanidin oljiqə aloqan altunkümüxtin yasaloqan jam-qaqılarda iqixigə xu jam-qaqılarnı elip qıkıxni buyrudi.

□ **5:1 «padixah Bəlxazar əmir-esilzadılərdin ming kixini təklip kılıp...»** — padixah Bəlxazar Nebokadnəsarning nəwrisi idi. Əməliyəttə xu künzlərdə u «muawin imperator» idi; atisi Nabonidus imperator idi, lekin u adəttə Babilda turmaytti. «...
Ularning aldida xarab iqip, əyx-ixrət kəypini sürdi» — bu bəbətiki 30-31-ayətlərdin kariqanda, xu qəoşda Pars қoxunlari Babil xəhiri allikəqan қorxiwalqanidi. Əmdi Babillar nemixə ziyapət kılıdu? Tarihxunaslarning təhlili boyiqə Babil xəhiri (a) intayın mustəhkəm, sepili egiz xəhər; (ə) uningda yirgirmə yillik ozuk-tülük toplanqanidi. Xunga padixah əzini tolimubihətər, dəp қaraytti.

3 Nəwkərlər dərhal berip Hudanıng Yerusalemdiki mukəddəs ibadəthanisidin elip kelingən altun jam-qaqıllarnı elip qıktı; padixaḥning ezi, əmir-esilzadılırı, uning hotunları wə kenizəkləri ularda xarab iqtı.

4 Ular xarab iqkəq, altun, kümük, mis, təmür, yaqlaq wə taxlardin yasaloğan butlarnı mədhəyiyləxti.

5 Dəl xu pəyttə adəm kolinıng bəx barmiki pəyda bolup, qiraqdanning udulidiki ordining tam suwikioğa hət yezixkə baxlıdı. Padixaḥ hət yazəqan kolinıng kərüngən kismını kərüp, □

6 qirayı tatırıp, kənglidə intayın alakzadə bolup kətti. Put-kölliri boxixip, putliri titrəp kətti. □

7 Padixaḥ kattık warkırap, pir-ustazlar, kaldıylər wə munəjjimlarnı qakırixni buyrudi. Babildiki danixmənlər kəlgən həman padixaḥ ularoğa:

— Kimki tamdiki bu hətlərni okup mənisini manga dəp berəlisə, uningoşa səsün rənglik bir ton kiygüzülüp, boynioğa altun zənjir esilip,

□ **5:5 «... qiraqdanning udulidiki ordining tam suwikioğa hət yezixkə baxlıdı»** — kiziq bir ix xuki, arheologlar kazəqan asar'ətikilərgə asasən, Babil ordiliridiki tamlar üstigə ularning əng ulusal əqəlibə-muwəppəkliyətləri sürət wə sezlər bilən hatirləngən. Padixaḥ ziyapət kılqanda, mahtinix üçün əzinin yekindin buyankı uruxlardiki əqəlibisini wə muwəppəkliyətlərini yorutux üçün, qiraqdandan bu rəsimlərning udulioğa қoyoqzulətti. □ **5:6 «put-kölliri boxixip,...»** — aramiy tilida: «bəl-saoqrisining boolum-ügiliri boxixip,...». Bu ix-wəkə «Yəx.» 45:41tiki bexarətning bir əməlgə axuruluxi. **«putliri titrəp kətti»** — aramiy tilida: «tizliri bir-birini կակկիli turdi».

padixaḥlikta üqinqi mərtiwə berilidu, — dedi. □

⁸ Padixaḥning danixmənlirining həmmisi ordioqa hazır boldi; lekin ular nə hətlərni okuyalmayıtti nə padixaḥka mənisini qüxəndürüp berəlməyətti.

⁹ Bəlxazar tehimu alakzadə bolup, qirayi tehimu tatırıp kətti. Əmir-esilzadılərmü կandaq կilixni biləlməy կaldi.

¹⁰ Padixaḥ wə əmir-esilzadılərning warkıraxğan awazini anglioqan hanix ziyapət zalioqa kirip, padixaḥka mundak dedi:

— I aliyliri, mənggү yaxiqayla! Alakzadə bolup kətmigəyla, qirayliri tatirap kətmigəy. □

¹¹ Padixaḥliklirida bir kixi bar, uningda mukəddəs ilahılarning rohi bar, atiliri təhttiki waqtida, bu kixidə yorukluk, danalik wə əkil-parasət, yəni ilahılar oqa has əkil-parasət namayan կilinəqanidi. Atiliri Nebokadnəsar, yəni padixaḥ atiliri uni pütün rəmqi-palqlar, pir-ustazlar, kaldiylər wə munəjjimlarning bexi կilip təyinligən. ■

¹² Bu kixidə alahidə bir rohiy hususiyət, bilim, hekmet, qüxlərgə təbir berələydiqan, tepixmaklarni yexələydiqan wə tügen-sirlarnı aqalaydiqan kabiliyyət bar idi. Xu kixininə ismi Daniyal bolup, padixaḥ uningoqa Bəltəxasar dəpmu isim կoyoqan. Xunga bu Daniyal

□ **5:7 «uningoqa səsün rənglik bir ton kiygüzülüp,...»**

— կədimki zamanlarda səsün rəng «xəhanə rəng» dəp hesablinatti. □ **5:10 «...warkıraxğan awazini anglioqan hanix ziyapət zalioqa kirip,...»** — «hanix» muxu yerdə Bəlxazarın anisi yəki qong anisi (Nebokadnəsarning ayalı) bolsa kerək. ■ **5:11 Dan. 2:47, 48**

qakırtılsun, u qoқum bu hətlərning mənisini yexip beridu.

Daniyalning tamdiki hətning mənisini qüxəndürüxi

¹³ Xuning bilən Daniyal padixahning aldioqa elip kelindi, padixah Daniyaldın:

— Padixah atam Yəhuda elkisidin sürgün kılıp kəlgən Yəhudiylar işqidiki həlikə Daniyal sənmə?

— dəp soriwidi,

¹⁴ — Sən toopruluk həwirim bar, səndə mukəddəs ilahılarning rohi, xundaqla yorukluk, danalıq wə alahidə əkil-parasət bar ikən dəp anglidim.

¹⁵ Əmdi danixmənlər wə pir-ustazlarnı tamdiki hətni okup, mənisini manga qüxəndürüp bərsun dəp aldimoqa qakırtıp kelindi; lekin bu ixning sirini həqkaysisi yexip berəlmidi.

¹⁶ Birak sən toopruluk angliyanmənki, sən sirlarnı qüxəndürələydiyənsən wə tügünlərni yexələydiyənsən. Əgər bu hətlərni okup, mənisini qüxəndürüp berəlisəng, sanga səsün rənglik ton kiygüzülidü, boynungoqa altun zənjir esilidü, padixahlıktı üqinqi dərijilik mərtiwigə erixisən, — dedi.

¹⁷ Daniyal padixahka mundak jawab bərdi:

— Aliylirining in'amliri əzliridə կalsun, mukapatlirini baxka kixigə bərgəyla. Əmdiliktə mən aliylirioqa bu hətni okup, mənisini qüxəndürüp berəy.

18 — I aliyliri, Həmmidin Aliy Huda atiliri Nebokadnəsarəqə padixahlıq, uluəluk, xanxərəp wə həywət bərdi.

19 Uningoğa berilgən uluəluktin hərkəysi əl-yurt, hərkəysi taipilər wə hərhil tilda səzlixidiqən kowmlarning həmmisi uning aldida titrəp korkup turatti; u kimni halisa xuni əltürətti, kimni halisa xuni tirik köyətti; kimni halisa xuni mərtiwilik kılatti, kimni halisa xuni pəs kılatti.

20 Lekin u kənglidə təkəbburlixip, roh-kəlbidə məəqrurların ip mijəzi tərsalixip, padixahlıq təhtidin qüsürülüp, izzitidin məhrum kılındı.

21 U kixilər arisidin həydiwetilip, uningoşa yawayı haywanlarning əkli berildi. U yawa exəklər bilən billə makanlixip, kalillardək ot-qəp yegüzüldi, teni xəbnəmdin qılıq-qılıq həl bolup kətti, taki u Həmmidin Aliy Hudanıng insan padixahlıqını idarə kılıdioqanlığını wə U padixahlıqning hökükjini Əzi tallıqən hərkəndək kixigə beridiqanlığını bilip yətküqə xu haləttə boldı. ■

22 Əy Bəlxazar, Nebokadnəsarning oqlı turup əzliri bularning həmmisidin həwərliri bolsimu, lekin əzlirini təwən kilmidila.

23 Əksiqə təkəbburlixip ərxtiki Rəbgə կarxi turdila. Sili Uning mukəddəs ibadəthanisidin olja aləqən jam-qaqılları elip kelip, əzliri, əmir-esilzadılıri, əz hotunları wə kenizəklirimə ularda xarab iqtinqalar andın kərməydiqən, an-glimaydiqən wə həqnemini qüxənməydiqən altun, kümüx, mis, təmür, yaşaq wə taxlardın

yasaloqan butlarni mədhijilidilə. Həlbuki, silining nəpəslirini Əz əkolida tutğan wə silining barlıq hərikətlirini Əz ilkidə tutğan Hudani uluqlimidiла.

24 Xunga, Huda bu қolning körüngən kismini əwətip bu hətlərni yazdurdı.

25 Bu hətlər: «Mene, mene, təkəl, upharsin» degəndin ibarət. □

26 Buning qüxəndürülüxi: — «Mene» — Huda silining padixahlıklırının hesabını қılıp, uni ayaqlaxturdi.

27 «Təkəl» — sili tarazida tartiliwidila, kəm qiktila.

28 «Pərəs» — padixahlıklırı parqilinip, Medi-alıkclar bilən Parslaroqa təwə қılındı. □

29 Xuning bilən Bəlxazar dərhəl nəwkərlirigə əmr қiliwidi, ular Daniyalqa səsün rənglik tonni kiydürüp, boynioqa altun zənjirni esip koydi; u u toqrluluk: «Padixahlıq iqidə üqinqi dərijilik mərtiwigə igə bolsun» dəp jakarlıdı.

30 Xu keqə kaldiyılerning padixahı Bəlxazar eltürüldi.

31 Padixahlıq bolsa Medialık Dariusning қoliqə

□ **5:25 «Mene»** — «sanax» yaki «həsablax» degən sezi bilən, **«təkəl»** — «tarazida tartix» degən sezi bilən, **«upharsin»** — «parqilinix» degən sezi bilən ahəngdax bolidu. Aramiy tilidin ibraniy tilioqa tərjimə қilinsa «Bir mina, bir xəkəl, yerim mina» degən bolidu. Mina wə xəkəl ibraniylarning pul birlilikləri idi. □ **5:28 «pərəs»** — «upharsin» degən seznıng birlik xəkli (25-ayəttə «upharsin» kəplük xəkildə). «Pərəs» («upharsin») degənlik «Pars» sezi bilən yiltizdax bolup, bu yerdə ikki bislik mənə bildüridu. Uning padixahlıkı həm parqilanıqan həm Parslaroqa mənsup bolidu, degənni bildüridu.

ətti. U təhminən atmix ikki yaxta idi.□

6

Daniyal xirlar əngküridə

¹ Padixah Darius pütün padixahlıknı idarə kılıx üçün bir yüz yigirmə wəzirni hərkəysı yurtlarnı baxkurusxka təyinləxni muwapiq kərdi. □

² Buningdin baxka u bu wəzirlərni nazarət kılıp, bu wəzirlərning hesabını elix, xundakla padixahning hökük-mənpəəti ziyanələ uqrımisun dəp Daniyal wə baxka ikki kixinı nazarətqılıkkə təyinlidi.

³ Daniyalda alahidə bir rohiy hususiyət bar bolşaqqə, u baxka nazarətqılardın wə wəzirlərдин iktidarlıq qıktı. Xunga padixah uni pütkül padixahlıknı idarə kılıxka təyinliməkqi boldi.

⁴ Xuning bilən baxka nazarətqi wə wəzirlər uning padixahlıktiki məmuriy ixliridin səwənlik

□ **5:31 «Padixahlık bolsa Medialik Dariusning əqliqə etti»**

— aramiy tilida «Medialik Darius padixahlıknı köbul əldi». Babil xəhərinining əsaslı qandaq ixojal kılınoğanlıkı həkəkiddiki kizik tema toopruluk «Yərəmiya»diki «köxumqə sez»imizdə, «Babil xəhərinining ərəbetliliyi toopruluk bexarətlər» deyən bayanlırimizni körüng. □ **6:1 «Padixah Darius pütün padixahlıknı idarə kılıx üçün...»** — muxu «Darius»ning kim ikənlili toopruluk alımlar arısında talax-tartix bar. Bəziliri uni parslık Kərəx, dəp əşərəydi. Lekin muxu yərdə Darius «Medialik» deyilidü wə 31gə əşərəyanda, u Kərəxning kol astida idi («Medialik Darius padixahlıknı köbul əldi» deyilidü). Uning salahiyitini arheologlar tətkiqatlırları bilən eniqlixi mümkün.

izdidi. Lekin ular ərz қılqıdək ھeqкandaқ baһanə-səwəb yaki səwənlik tapalmidi. Qünki Daniyal diyanətlik wə ixənqlik bolup, uningdin қılqə kəmqılık yaki səwənlik qıkıralmıqanidi.

5 Xunga xu adəmlər əzara:

— Daniyalning Hudasining қanuniqa munasiwətlik ixliridin baxqa, uningdin əyibligüdək ھeqкandaқ baһanə tapalmaymiz,
— deyixti.

6 Xunga ular əzara til biriktürup padixaһning aldiqa kirip:

— Padixaһ Darius aliyliri mənggү yaxiоayla!

7 Aliylirining padixaһlıklırıdiki barlıq nazarətqi, waliy, wəzir, məslihətqi, həkim wə əməldarlar birliktə məslihətləxtuk; hərkandaқ kixi ottuz kün iqidə hərkandaқ ilahka hərkandaқ dua-tilawət kiliхka wə yaki hərkandaқ kixidin bir nərsə tiləxkə ruhsət bolmisun, i aliyliri, pəkət silidinla tilixi ruhsət bolsun degən xəhanə yarlıqning qüxürülüxini layik kərdük. Bu pərman kət'iy bolsun, kimki bu pərmanoqa hilaplık kilsa, u xirlar өngkürigə taxlansun! □

8 Əmdi, i aliyliri bu pərmanni bekitip qüxürgəyla, uning əzgərtilməsliki üçün yarlıqnamigə imza қoyoqayla; qünki Media wə Pars қanuni boyiqə, pərman qıkırilixi bilənla əzgərtixkə bolmaydu, — dedi. ■

9 Xuning bilən Darius pərmanni bekitip

□ **6:7 «Aliylirining padixaһlıklırıdiki barlıq nazarətqi, waliy, wəzir, məslihətqi, həkim wə əməldarlar...»** — ularning bu bayanidiki «barlıq» degən söz yalqanqlik idi; qünki Daniyal uning iqidə əməs idi, əlwəttə. ■ **6:8** Əst. 1:9; 8:8

yarlıqnamioqa kol koydi. □

10 Daniyal bu yarıqnamigə imza koymuşdanlıkini anglap, eygər kəytti. Uning eynining əgzisidə bir balihana bolup, derizisi Yerusalem ola karaydioqan bolup, oquq turattı. U aditi boyiqə derizining aldida tizlinip olturup, hər kün üq kətim Hudaşa dua-tilawət kılıp xükür eytətti. ■

11 Lakin həlikə adəmlər billə kelip Daniyalning Hudaşa dua wə tilawət kiliwatığını kərdi.

12 Andin ular birlikdə padixağın aldiqə berip pərman toqrisida gəp eqip:

— I aliyliri, əzliri: Ottuz kün iqidə əzliridin baxka hərkəndək ilahdin yaki hərkəndək insandin birər nemini tiligən hərkəndək kixi xırlar əngkürigə taxlansun, degən bir pərmanoqa imza koymış eməsmu? — dəp soridi.

Padixağ: — Dərwəkə xundak kıldı, Media wə Pars ənənəni boyiqə pərmanı əzgərtkili bolmayıdu, — dedi.

13 Andin ular padixağka jawabən:

— Yəhudadin əsir elip kelingən kixilərdin həlikə Daniyal, i aliyliri, silini wə sili imza koymış pərmanı kəzgə ilmaydu, bəlki hər kündə üq kətim əz dua-tilawitini kiliwatıdu, — deyixti.

14 Buni anglioqan padixağ əz-əzigə kayip, kəngül koyup Daniyalni կutkuxuxka amal tapmakçı

□ **6:9 «Xuning bilən Darius pərmani bekitip yarıqnamioqa kol koydi»** — 9-ayətning toluq mənisini bekitix təs. Aramiy tilida «Xuning bilən Darius pərman wə yarıqnamigə kol koydi» deyildi. Buningoqa қarioqanda, ikki yazma yarıq bolşan bolsa kerək. Pars ordisidiki əkədə-nizamlardın anqə həwirimiz bolmioqka, nemə üçün ikki yarıq kerək bolidioqinini bilməymiz. ■ **6:10 1Pad. 8:44; Zəb. 55:17**

bolup, u kün patkuqə hərhil kutkuzux amali üstidə izdinip yürdi.

15 Lekin ahirda u kixilər yənə əzara til biriktürüp padixahning aldioqa jəm bolup uningoşa:

— I aliyliri, əzlirigə məlumki, Medialar wə Parslarning ənənəsi dəl xuki, padixahning bekitkən hərkəndən əməldən qızararı yaki pərmanını əzgərtixkə bolmaydu, — deyixti.

16 Xuning bilən padixahning əmr kılıxi bilən Daniyal tutup kelinip, xirlar əngkürigə taxlandı. Padixah Daniyal oşa:

— Sən üzüldürməy ibadət kılıdiqan Hudaying seni kutkuziwalmışın! — dedi.

17 Bir tax elinip, əngkürning aqzı uning bilən etildi; Daniyalning ixlirioqa həqkim arilaxmisun dəp uni padixah əz məhüri wə uning əmir-əməldarlırinin məhürlili bilən məhürlidi.

18 Andin padixah ordioqa կատip kelip keqini roza tutup ətküzdi; əzining tokal-kenizəkliridin həqkaysisini əz yenioqa kəltürmədi, u keqiqə uhliyalmidi. □

19 Tang etixi bilənla padixah ornidin turup, aldirap xirlar əngkürigə bardi.

20 Padixah əngkürgə yekinlixip azablanıqan halda Daniyalni qakırıp:

— Əy Daniyal, Mənggü Həyat Hudanıñ կուլ, sən üzülməs ibadət kılıdiqan Hudaying seni xirlardin kutkuziwalmidim? — dəp towlidi.

21 Daniyal jawabən:

□ **6:18 «əzining tokal-kenizəkliridin həqkaysisini əz yenioqa kəltürmədi»** — yəki, «u hərkəndən kəngül eqixlarnıñ kilmidi». **«u keqiqə uhliyalmidi»** — aramiy tilida «uning uyğusı kaqtı».

— I aliyliri, mənggү yaxioqayla!

22 Hudayimning pərixtisini əwətip xirlarning aοzini yumduruxi bilən ular manga həq ziyan-zəhmət yətküzəlmidi; qünki U məndin həqkandak əyib kermidi. Aliylirining aldidimu mən həqkandak ziyan yətküzgündək ix kilmidim, — dedi.

23 Buni anglap padixah intayın huxal bolup, adəmlirini Daniyalni əngkürdin elip qikixni buyrudi. Xuning bilən ular Daniyalni əngkürdin elip qıktı. Uningdin ķılqə zedə-zəhmət tapalmidi; qünki u Hudasiqa tayanəqanidi.

24 Andin padixah buyruk qüxürdi, *nəwkərliri* Daniyalning üstidin xikayət ķiloqlanlarning həmmisini tutup, ularni bala-qakılıri wə hotunliri bilən қoxup xirlar əngkürigə taxliwətti. Ular əngkür tegigə qüxüp bolmayla xirlar etilip kelip, ularning ustihanlirinimu qaynap kiyima-qiyima ķiliwətti.

25 Xu ixtin keyin Darius padixah yər yüzidə turuwatkan hərkəysi əl-yurt, həmmə taipilər, hər tilda səzlixidiqan կowmlarning həmmisigə mundak pütük qüxürdi: —

«Həmminglaroqa amanlıq exip-texip turoqay!

26 Mən uxbu yarlıknı qüxürimənki, padixahlıkimdiki hərbir yurttiki pukralar Daniyalning Hudasi alдida titrəp қorkşun!

— Qünki U Mənggү Ҳayat Hudadur,
Mənggү mustəhkəm əzgərməstur,
Uning padixahlıki һalak қilinmas,

Uning hakimiyiti əbədil'əbədgiqə bolidu. □ ■

27 U bala-ķazadin қоңdaydu wə kutkuzidu,
U asmanlardimu, yər yüzidimu alamət-
karamətlərni yaritidu,

U Daniyalni xirlarning qanggilidin kutkuzdi».

28 Daniyalning bolsa xu ixlardin keyin Dar-
ius həküm sürgən məzgildə, xundakla Pars
padixahı Kurəx həküm sürgən wakitlarda ixliri
rawan yürüxti.

7

*Daniyalning oqayibanə alamətlərni bayan
kilojanlılığı •••• Tət zor məhlukni körük*

1 Bəlxazar Babiloqa padixah bolğan birinqi yili
Daniyal ornida yetip qüxitə birnəqqə oqayibanə
alamətlərni kərdi. U qüxitə kərgənlirini
mundak yəkünlep hatiriliwaldı: —

2 Keqidə kərgən oqayibanə kərünüxtə mənki
Daniyal xuni kərdümki, asmannıng tət təripidin
xamal qikip, «Uluq Dengiz» yüzigə urulmakta
idi. □

3 Dengizdin xəkilliri bir-birigə ohximaydiqan tət
zor məhluk qikti. ■

4 Birinqi məhluk xiroqa ohxaytti, lekin
bürkütning ķaniti bar idi. Mən uningoqa ķarap
turoqinimda, ķanatliri yulundi; andın u yərdin

□ **6:26 «Uning hakimiyiti əbədil'əbədgiqə bolidu»** —
aramiy tilida «Uning hakimiyiti ahıroqıqə bolidu». ■ **6:26 Dan.
2:44; 4:3; 7:14, 27; Luká 1:33** □ **7:2 «Uluq Dengiz»** — «Ottura
Dengiz»ni kərsətsə kerək. ■ **7:3 Dan. 2:37-45**

kötürülüp, ikki puti yərgə dəssitilip adəmdək turoquzulup, uningoşa insaniy bir kəlb berildi.■

5 Mana yənə bir məhluk, yəni ikkinqisi eyikə ka ohxaytti. Uning bir təripi ikkinqi bir təripidin egizlitildi. Uning qixliri üç կowurqini qixlep turatti, bir awaz uningoşa: «Ornungdin tur, gəxni yeyixingqə yəwal!» — dedi.

6 Karap turoqinimda, mana yənə bir məhluk pəyda boldi. U yilpizoşa ohxaytti, dümbisidə қuxningkidək tət қaniti bar idi; uning bexi tət idi. Uningoşa həkimlik höküki berildi.

7 Uningdin keyin keqidiki oqayibanə kərünüxlərdə karap turoqinimda, mana tətinqi bir məhluk pəyda boldi. U intayın қorkunqluk, dəhəxətlik wə ajayib küqlük idi. U yoqan təmür qixliri bilən owni qaynap ezip yutup, қaldukını putliri bilən dəssəp-qəyləytti. U aldinkı barlıq məhlukka ohximaytti; uning on münggüzi bar idi.

8 Mən bu münggüzlərni kəzitiwatkinimda, mana münggüzlərning arisidin yənə bir kiçik münggüz əsüb qıktı. Bu kiçik münggüzning aldida əslidiki münggüzlərdin üqi yuluwetildi. Bu kiçik münggüzning adəmningkidək kəzi wə qong səzləydiqan aqzı bar idi.

Mənggү həyat bolqauqini kərүx

9 Mən karap turoqinimda, u yərgə birnəqqə təhtning қoyuləşənlərini kərdüm; ularning biridə, «Əzəldin Bar Bolqauqi» orun elip olturnuptu. Uning kiyimliri kardək ap'ak, qaqlırı

ap'ak қоза yungidək idi. Uning təhti ot lawuldap turoqan yalkunlar bolup, lawuldap kəyüwatkan ot qaklirining üstidə idi. □

10 Uning aldidin goya rawan ekip turoqan dəryadək ot yalkuni lawuldap ekip turatti; Uning hizmitidə turoquqilar tümən minglioqan idi, Uning aldida yüz milyonlioqan hazır turoquqilar bar idi. Sorak baxlanoqanlıki jakarlinip, dəsturlar eqildi. □ ■

11 Həlikı kiqik münggüzning yoqan gəplərni kiliwatkan awazidin dikkitim xuningoqa tartılıp karap turattim. Karap turoqinimda, tətinqi məhluk əltürülüp, uning jəsiti һalak қilinip, otka taxlap kəydürülükə tapxuruldi.

12 Kalqan üq məhluk bolsa, hakimiyitudin məhrum kılindi, lekin ularning əmri yənə bir məzgil uzartıldı.

13 Keqidiki oqayibanə kərünüxlərdə mana, mən goya İnsan Oqlıqə ohxax bir zatning asmandığı bulutlar bilən kəlgini kərdüm. U «Əzəldin Bar Boloduqi»ning yenioqa berip, uning aldioqa hazır kılindi. ■

14 Hər əl-yurt, hər taipə, hər hil tilda səzlixidiqan կowmlar uning hizmitidə bolsun

□ **7:9 «Əzəldin Bar Boloduqi»** — əslidəibraniytildi «Kədimki künlerdin tartip Bar Boloduqi» — Yəni Huda degənliktur, əlwəttə.

□ **7:10 «...tümən minglioqan»** — aramiytildi: «... minglingan minglioqan» yaxı «minglioqan ming» — demək, birnəqqə milyon. **«Uning hizmitidə turoquqilar tümən minglioqan idi, uning aldida yüz milyonlioqan hazır turoquqilar bar idi»** — ayəttə kəzdə tutuloqan Hudanıng hizmətqiliri pərixtilər, əlwəttə. «Wəh.» 9:16ni kərung. ■ **7:10** Wəh. 5:11; 20:12 ■ **7:13** Dan. 7:27; Zəb.2:6; Nah. 1:3; Mat. 24:30; 26:64; 1Tes. 4:17; Wəh. 1:7

dəp, səltənət, xəhrət wə padixahlıq һoкүкi uningoşa berildi. Uning səltənəti mənggü solaxmas səltənəttur, uning padixahlıki mənggü һalak қilinmas.■

Oqayibanə kərünüxlərning təbiri

15 Mənki Daniyalning wujudum, dil-rohim bək biaramlıkça qəmdi, kallamdiki oqayibanə alamətlər meni intayın alakzadə կildi.

16 Mən yekin turoquqilardın birining aldiqa berip, bu oqayibanə alamətlərning həkikiti tooqruluk soridim. U manga təbir berip qüxəndürüp mundak dedi: — □

17 «Bu tət zor məhluk kəlgüsidi də dunyada bax kətüridiqan tət padixahni kərsitidu.

18 Lakin Həmmidin Aliy Bolqoqining muğəddəs bəndiliri padixahlıq һoкүkini կobul կilidu, ular uningoşa mənggü igidarqılık կilidu, əbədil'əbədgıqə xundak bolidu». □

19 Mən baxka üq məhlukka ohximaydiqan tətinqi məhluk, yəni zor қorkunqluk, təmür qixlik, mis tirnaklıq, owni qaynap ezip yutup, andin қaldıqlırını ayaqlırı bilən dəssəp-qəyləydiqan həlikə məhluk toqrisidiki həkikətni,

20 xundakla uning bexidiki on münggüzining wə keyin əsüb qıkkən kiqik münggüz toqrisidiki

■ 7:14 Dan. 2:44; Luğa 1:33 □ 7:16 «yekin turoquqilar» — pərixtılər bolsa kerək. □ 7:18 «... muğəddəs bəndiliri padixahlıq һoкүkini կobul կilidu» — kizik bir yeri xuki, «padixahlıq» degən kimningki yaki կaysi padixahlıq eytilmiqan. Nemixşa? Jawab qoқum xuki, xu qaolda pəkət birlə padixahlıq, yəni Hudaningki bolidu.

həkikətni tehimu enik bilməkqi boldum — uning, yəni həlikı kiqikining aldida əslidə bar bolən baxka üq münggüz yuluwetilgən, kəzliri wə yoqan gəp kılıdioqan aqzi bar bolup, ənə baxka münggüzlərgə қariqanda tehimu həywətlilik idi.

21 Қarap turqinimda, u kiqik münggüz Hudaning mukəddəs bəndiliri bilən jəng kılıp ulardin üstünlükkə igə boldi;

22 «Əzəldin Bar Bolqarıqi» kəlgəndə, həküm kılıx həkukı Həmmidin Aliy Bolqarıqining mukəddəs bəndilirigə berildi. Xuning bilən bekitilgən wəkti kelip, *Hudaning* mukəddəs bəndiliri padixahlıq həkukını ətküziwaldı. □

23 *Təbir bərgüqi* qüxəndürüp yənə mundak dedi:

— «tətinqi məhluk kəlgüsü dunyada bax kətüridiqan tətinqi bir padixahlıq bolup, u baxka hərkəndək padixahlıqlarqa ohximaydu. U pütkül dunyani yutup, uni ayaq asti kılıp, kukum-talkan kılıdu. ■

24 On münggüz bolsa, bu padixahlıqtın qıkıdioqan həkümranlıq kılıdioqan on padixahnı kərsitudu. Keyin yənə bir padixah məydanoqa qıkıdu, u ilgiriki padixahlarqa ohximaydu; u üq padixahnı əzигə boysunduridu. ■

25 U Həmmidin Aliy Bolqarıqıqa қarxi kupurluk səzlərni kılıdu həmdə Həmmidin

□ **7:22 «Xuning bilən bekitilgən wəkti kelip, Hudaning mukəddəs bəndiliri padixahlıq həkukını ətküziwaldı»** — baxka birhil tərjimisi: «Xuning bilən bekitilgən wəkti kelip, Həmmidin Aliy Bolqarıqining mukəddəs bəndiliri dəp həküm qırıldı». ■ **7:23** Dan. 2:40-44 ■ **7:24** Dan. 2:40-44

Aliy Bolqoqining mukəddəs bəndilirini həlsizlanduridu. U kalendarni, həyt-ayəmlərni wə mukəddəs ənənələrni əzgərtiwetixni kəstləydi. Hudanıng mukəddəs bəndiliri «üq yerim wakıt» uning həkümranlıqoşa tapxurulidu. □ ■

26 Andin Hudanıng soti eqilidu, buning bilən uning idarə əsilərini tərtib etmək, mənggülüç üzül-kesil yokitilidu.

27 Lekin uning padixahlıqining hökümi, yəni dunyadiki hökuməti padixahlıqlarning səltənəti wə xəhərəti Hömmətdin Aliy Bolqoqining mukəddəs bəndilirigə, yəni Hudanıng Əz həlkigə ətküzüldidu. Uning padixahlıqı mənggü bir padixahlıqtur, dunyadiki pütün hökümdarlar Uning hizmitidə bolup uningoşa itaət kıldı». ■

28 Bu ix mana muxu yərgiqə boldi. Mənki Daniyal, əz oylırmı əzümni alakzadə əldə etdi, qırayım tatırıp kətti. Birak bu ixni kəlbimdə

□ **7:25 «üq yerim wakıt»** — təhminən «üq yerim yıl»ni kərsitudu. Səl toqrırak desək, «bir wakıt» («Daniyal» degən kəsimning baxqa yərliri bilən selixturoqanda) bəlkim Babilliklarning ixitidioqan yılı, yəni 360 künlük wakıtını kərsitidi mumkin. Xunga «üq yerim wakıt», 1260 künni kərsitudu. Əsləy aramiy til nushisida, «üq yerim wakıt», «bir wakıt, ikki wakıt wə əksinə yerim wakıt» degən xəkildə ipadılengən. Babilliklər bəzi yillirioşa əksinə bir aynı «kəbisə ay» dəp əhatə etdi; «bir wakıt, ikki wakıt wə əksinə yerim wakıt» degən ibarə əksinə ayning boluxining mümkünilikini yoklaşdırırdı. Demək, «üq yerim wakıt» 1290 kün əməs, bəlkı 1260 kün bolidu. ■ **7:25** Dan. 9:27; 11:36; Mat. 24:15; Mar. 13:14; Luk. 21:20; 2Tes. 2:3-4; Wəh. 13:1-8 ■ **7:27** Dan. 2:44

püküp saklıdim. □

8

Koqkar bilən tekə həkəkida oqayibanə kərünüx

¹ Padixah, Bəlxazar təhtkə olturup üqinqi yili, mənki Daniyal ikkinqi bir oqayibanə alamətni kərdüm. □

² Oqayibanə kərünüxtə, əzümni Elam əlkisidiki Xuxan kəl'əsidə kərdüm. Kərünüxtə mən Ulay qong əstingi boyida idim.

³ Beximni kətürüp karisam, ikki münggüzi bar bir koqkarning qong əstəng aldida turoqanlığını kərdüm. Uning münggüzi egiz bolup, bir münggüz yənə biridin egiz idi; egizrək bolqan münggüz yənə birsidin keyinrək əsüb qıkkənidi.

⁴ Mən koqkarning oqerb, ximal wə jənub tərəplərgə üsüwatkinini kərdüm. Həqkandak haywan uningoşa təng keləlməyitti wə həqkim həqkimni uning qanggilidin կutkuzalmayıtti. U nemə kılıxni halisa, xuni կilatti, barqanseri həywətlik bolup ketiwatatti.

⁵ Mən bu toqruluk oylawatattım, mana, oqerb tərəptin bir tekə putliri yərgə təgmigən haldə pütün jahanni kezip yügürüp kəldi. Uning ikki

□ **7:28 «Bu ix mana muxu yərgiqə boldi...»** — 7-babtiki bexarətlər toqrisida «köxumqə söz»imizni kərung. □ **8:1**

«Padixah Bəlxazar təhtkə olturup üqinqi yili...» — 8-bab, 1-ayəttin baxlap kitabning қalqan қismining həmmisi aramiy tilida əməs, ibraniy tilida yeziloqan.

kezi arisioqa kərünərlik qong bir münggüz əsüp qıkkənidi.

6 U mən dəsləp kərgən həlikə əstəng boyida turqan ikki münggüzlük қoqkarəqə karap kəhri bilən xiddətlik etildi.

7 Mən uning қoqkarəqə yekin kelip, oğzəp bilən қoqkarnı əsüp ikki münggüzini sunduriwətkənlikini kərdüm. Қoqkarning қarxılık kərsətküdək madari қalmışanidi, tekə uni yərgə yikitip, dəssəp-qəylidi, tekining qanggilidin uni kutkuziwalidiqan adəm qıkmidi.

8 Tekə barəqanseri həywətlik bolup kətti; lekin u heli küçiyip bolqanda, qong münggüz sunup qüxüp, əslidiki jayidin asmandiki tət xamaloqə karap turidioqan, kəzgə kərünərlik tət münggüz əsüp qıktı.

9 Bu tət münggüzning iqidiki biridin yənə bir münggüz əsüp qıktı. U kiçik münggüz əsüp intayin həywətlik boldı, jənub, xərk tərəplərgə wə «güzəl zemin»qə karap təsir küqini kengəytti. □

10 U intayin həywətlik bolup, hətta samawiy қoxundikilərgə hujum kılqıdək dərijigə yətti, samawiy қoxundikilərdin wə yultuzlardın birmunqisini yərgə taxlap, ularning üstigə dəssidi

11 (u tolimu məqrurlinip, hətta samawiy қoxunning Sərdarı bilən təng bolmakçı bolup, ibadəthanida Sərdarəqə atap kündilik қurbanlıq sunuxni əməldin қaldurdi, həmdə Sərdarning ibadəthanisidiki «mukəddəs jay»ni wəyran

□ **8:9 «güzəl zemin»** — Қanaan zemini (Pələstin). Ibraniy tilida «güzəllikning zemini» deyilidu.

ķiliwətti. □

12 Asiylik tüpəylidin Hudaning həlkı wə kündilik kurbanlık qong münggüzgə tapxurulidu). U həkikətni ayaq astı ķilidu; uning barlik ixliri naħayiti onguxluk boldi. □

13 Keynidin, bir mukəddəs *pərixtining* sez kılqanlığını anglidim, xuning bilən yənə bir mukəddəs *pərixtə* sez kılqan *pərixtidin*:

— Olayibanə alaməttə kərüngən bu wəkələr, yəni «wəyran kılqarıq» asiylik, kündilik kurbanlığının əməldin қalduruluxi, həmdə mukəddəs ibadəthanidiki «mukəddəs jay»ning həm Hudaning həlkining ayaq astı ķilinixi қanqılık wakıt dawamlixidu? — dəp

□ **8:11 «Kündilik kurbanlık»** — Hudaning Musa pəyəqəmbər arkılık qüxurgən əmri bilən ibatəthanida hər küni ətigəndə wə kəqtə bir koza «keydirmə kurbanlık» ķilinixi kerək. Bu kurbanlığını bolsa Israil üçün əng asaslıq kurbanlık degili bolidu. «Sərdarning ibadəthanisi» — bu Pərvərdigarning Yerusalemidiki ibadəthanisini kərsitudu, əlwəttə. Muxu ibaridin «Samawiy қoxunning Sərdarı»ning «Pərvərdigarning Pərixtisi» ikənləğini kərgili bolidu. «Pərvərdigarning Pərixtisi» Məsihning dunyaqa kelixidin burunkı bir salahitidur. «Pərvərdigarning Pərixtisi» toqıruluk baxka izahatlırimizni kərung. □ **8:12 «Asiylik»** — bizningqə «asiylik» muxu yerdə bəlkim «kiqik münggüz» (yəni dəjjal)ning asiylikini kərsətsə kerək (13-ayətni kərung). Bu sez yənə Hudaning Əz həlkining asiylikinimu kərsitxi mumkin. **«Hudaning həlkı»** — ibraniy tilida «қoxun».

sorıoqanlığını anglidim. □

14 Həlikı pərixtə manga jawabən:

— Bu ixlar ikki ming üq yüz keqə-kündüz dawamlixidu. Bu məzgildin keyin mukəddəs ibadəthanidiki «mukəddəs jay» pakizlinip əsligə kəltürülidu, — dedi. □

Pərixtə Jəbrailning əqayibanə alamətni qüxəndürüxi

15 Bu əqayibanə kərünüxnı kərgəndin keyin, mənki Daniyal uning mənisini oylawatkinimda, mana, aldimda adəmning kiyapitidə birsi pəyda bolup ərə turdi.

16 Ulay əstingining otturisidin:

— Əy Jəbrail, bu adəmgə əqayibanə alamətni qüxəndürüp bər, — degən bir adəmning küqlük awazını anglidim. ■

17 *Jəbrail* yenimoşa kəldi. Kəlgəndə, mən naħayiti қorkup ketip yərgə yıkılıp dum qüxtüm. U manga:

— Əy insan oqlı, sən xuni qüxinixing kerəkki, bu əqayibanə alamət ahir zaman toqrisididur, — dedi.

□ **8:13** «**Qayibanə alaməttə kərüngən bu wəkələr, yəni «wəyran қılouqi» asiylik, kündilik қurbanlıqning əməldin қalduruluxi**» — bu ««wəyran қılouqi» asiylik» bolsa dəl «Sərdarqa atap kündilik қоза қurbanlıq sunuxni əməldin қaldurux» (11-ayət) həmdə uning ornioşa intayın yirginqlik birhil but selix. 9-bab, 26-27-ayət, 11bab -36-39-ayətnimu kərüng). □ **8:14** «**pakizlinip əsligə kəltürülidu**» — ibraniy tilida «toqra қilinidu» yaki «həkkaniy қilinidu» degən söz bilən ipadilinidu. ■ **8:16** Dan. 9:21; Luğa 1:26

18 U gəp қiliwatқanda mən biһox һalda yerdə düm yatattim. Lekin u manga xundak bir yenik tegipla meni turoluzdi wə manga mundak dedi:

19 «Mən hazır sanga *Hudaning* өзепи кəlgən məzgildə keyinki ixlarning қandak bolidioqanlığını kərsitip berəy. Qunki bu əqayibanə alamət zamanlarning bekitilgən ahirkı nuktisi tooqrisididur.

20 Sən kərgən ikki münggüzlük қoqkar Media bilən Pars padixahlırini kərsitudu.

21 Yawa tekə bolsa Gretsiyə padixahlıki bolup, kezining otturisidki kəzgə kərünərlik münggüz bolsa, uning birinqi padixahıdurdur. □

22 U münggüz sunup kətkəndin keyin ornidin əsüb qıkkən həlikə tət münggüz bu əlning tət padixahlıkka bəlünidioqanlığını kərsitudu. Birak ularning küqi birinqi padixahlıkka yətməydu.

23 Bu padixahlıklarning ahirkı məzgilidə, asiylik ķiloquqılarning gunahı toxuxi bilən tolimu nomussız, qigix məsililərni bir tərəp kılalaydioqan bir padixah məydanqa qikidu. □

24 Uning küqi heli zor bolidu, lekin əməliyəttə bu küq əzlükidin qikmaydu; u misli kərülmigən wəyranqılığını kəltürüp qikiridu. Uning ixliri jəzmən onguxluk bolup, nemini halisa xuni kılalaydu. U küqlüklərni wə *Hudaning* mukəddəs məmin həlkini yokitidu.

- **8:21 «Yawa tekə bolsa Gretsiyə padixahlıki bolup, ...»** — ibraniy tilida «Yawa tekə bolsa Gretsiyə padixahı bolup, ...». □ **8:23 «qigix məsililərni bir tərəp kılalaydioqan bir padixah...»** — baxqa birhil tərjimisi: «heli süykəstqi bir padixah ...».

25 Θөз устатлиқи билән унинг нazarити астida һөркандак һиylə-mikirlik heli ronak tapidu. U көnglidә тәkəbburlixip өзини qong tutidu; baxkılarning өzlirini bihətər hes kılıqan waktidin paydilinip tuyuksız zərb kılıp nuroqun kixilərni һalak kılıdu; u hətta oquktın oquk «Əmirlərning Əmiri»gə қarxi qıçıdu. Lekin u ahirda insanlarning қolisiz һalak kılınidu.

26 Sanga ayan kılınqan, ahxamdin ətigəngiqə dawamlaxkan bu օqayıbanə alamət əməlgə axmay қalmaydu. Lekin sən uni waktingə məhpipi tut. Qünki u kəp kūnlər keyinki kəlgüsü həkkididur».

27 Mənki Daniyal maqdurumdin kəlip, birnəqqə kün aqrip yetip қaldım. Keyin ornumdin turup yənilə padixahning ixlirida boldum. Lekin bu օqayıbanə alamət kənglümni parakəndə kiliwətkənidi. Uning mənisini yexələydiqan adəm yok idi.□

9

Daniyalning өз һəlkigə dua kılıxi

1 Medialik Ahaxweroxonning oqlı Dariusning birinqi yilida (u kaldiylərning zeminiqa padixah

□ **8:27 «Uning (օqayıbanə alamətning) mənisini yexələydiqan adəm yok idi»** — 8-babtiki bexarətlər toqrisida «köxumqə səz»imizni kərüng.

kilindi) □

2 Yəni təhtkə olturoqan birinqi yili mənki Daniyal mukəddəs yazmilarnı okuxum bilən Pərwərdigarning Yərəmiya pəyoqbərgə yətküzgən kalam-bexariti boyiqə, Yerusalemning harab bolidioqan jaza məzgili yətmix yil ikənlikini qüxinip yəttim. ■

3 Xuning üçün mən Rəb Hudayimoqa roza tutup, bəz rəhtkə yəginip, kül-topida olturup, uningoşa yelinip dua-tilawət қilik bilən izdinixkə bəl baqlıdim.

4 Mən Pərwərdigar Hudayimoqa dua қilip, gunahımızni ikrar қilip mundak dedim:

— «Ah Rəb, i Seni Oz əmrliringgə itaət қılqıqlarıraqa wədə-əhdəngdə wapadar bolup, əzgərməs mehriñni üzlüksiz kərsətküqi uluq, sūrlük Təngrim!■

5 Biz gunah sadır қilduk, kəbihlik қilduk; rəzillik bilən Sening əmr-həkümliringdin waz keqip, Sanga asiylik қilduk, ■

6 Xundakla Sening naming bilən padixaħlırimiz, əmirlimiz, ata-bowlırimiz wə pütkül zemindiki həlkə səz-kalamingni yəküzgən қulliring bolğan pəyoqbərlərgə zadi կulak salmiduk.

7 I Rəb, həkkaniyət Səndila tepilidu, lekin Sanga asiylik wə wapasılık қiloqanlıkimiz tüpəylidin, bizgə, yəni Yəhudalaroqa, Yerusalemdikilərgə

□ **9:1 «kaldıylərning zemini»** — Babil zeminini kərsitudu. «...padixaħ қilindi» — Bu ibarə bəlkim Dariusning Pars imperatori Körəxning astidiki bir padixaħ ikənlikini kərsitudu. U pütkül Pars üstigə imperator əməs idi. ■ **9:2** Yər. 25:11, 12; 27:7; 29:10

■ **9:4** Kan. 7:9 ■ **9:5** Zəb. 106:6; Yəx. 64:4, 5, 6

wə barlik Israillarqa, yekinda bolsun, yirakta bolsun, Sən bizlərni sürgünlükkə həydiwətkən barlik yurtlarda bolsun, pəkət bügünkidək yüzümüzni kətürəlmigüdək xərməndilikla қaldı.

8 I Rəb, bizgə, yəni padixahlırimizə, əmirlirimizgə wə ata-bowilirimizərimi yüzümüzni kətürəlmigüdək xərməndilik қaldı; qunki biz Sening aldingda gunah sadir қilduk.

9 I Rəb Hudayimiz, biz Sanga asiylik kıləqan bolsakmu, Səndin yənilə rəhimdillik wə məoppirət-kəqürümlər tepilidu. □ ■

10 Biz Sən Pərwərdigar Hudayimizning awazioqa կulak salmay, կulliring boləqan pəyəqəmbərlər arkılık aldımızə qoyəqan կanun-հեկümliringdə heq mangmiduk.

11 Pütkül Israil Sening Təwrat-կanunungə qa hilaplik kılıp, awazingə qa կulak salmay Seningdin yüz əridi. Dərwəkə, Sening կulung Musaqa qüxürülgən Təwrat-կanunida pütülgən lənət həmdə uning կəsəmyadidiki jazalar üstimizgə yaqduruldi; qunki biz Sening aldingda gunah sadir қilduk. ■

12 Sən Өzüng bizgə wə üstimizdin həkümdarlık kıləqəqimizə qa karita degənliringgə əməl kılıp bizgə zor eoir kulpətni kəltürdüng; qunki

□ **9:9 «I Rəb Hudayimiz, biz Sanga asiylik kıləqan bolsakmu, Səndin yənilə rəhimdillik wə məoppirət-kəqürümlər tepilidu»** — yaki «Rəb Hudayimizda rəhimdillik wə məoppirət-kəqürümlər bardur; qunki biz Uning aldida gunah sadir қilduk» (demək, Huda bizgə rəhimdillik kərsətmigən bolsa, biz baldurla yokitilattuk). ■ **9:9** Zəb. 130:3-8; Yioł. 3:22 ■ **9:11** Law. 26:14-45; Kan. 27:15-26; 28:15-68; 29:20; 30:17-20; 31:17, 18; 32:19-25; Yioł. 2:17

Yerusalemda қилинөлан ixlar asman astidiki һәркандак бaxқа yurtta əzəldin қилинөлан əməs!

13 Musaqa tapilanölan Təwrat-kanunida pütülgəndək, bu pütün kulpət bizgə qüxürülgən bolsimu, i Pərwərdigar Hudayimiz, lekin biz қəbihliklirimizdin kol üzüp, həkikitingni qüxinip yetidiqan қılqaysən dəp tehiqə Səndin iltipatingni etünmiduk.

14 Dərwəkə Sən Pərwərdigar xu kulpətni təyyarlap saklap, bizning üstimizgə qüxürdung; qunki Sən Pərwərdigar Hudayimiz, barlıq қилинən ixliringda adil bolup kəlding; birak awazingoqa қulaq salmiduk.

15 Əmdi, Θoz küqlük қolung bilən həlkinqni Misirdin elip qıktıng, xunglaxka bügünkidək Θzünggə nam-xəhrət tiklidinq, i Rəb Hudayimiz, — biz gunah sadır қilduk, biz rəzillik қilduk! ■

16 Ətünimən, i Rəb, pütkül həkkaniyilikinqoqa uyqun, Yerusalem xəhiringgə, yəni mukəddəs teqingoqa bolənan kəhr-əzəzipingni tohtatkaysən! Qunki bizning ətküzgən gunahlırimiz wə ata-bowlirimizning қiliqan қəbihliklirining wəjidin, Yerusalem wə həlkinq barlıq ətrapkilirimizning һaçarət obyekti bolup қalduk.

17 Əmdi i Hudayimiz, қulungning dua wə tələplirigə қulaq salqaysən, Θzüng üçün wəyran қiliqan mukəddəs jayingni jamalingni kərsitip yorutkaysən. □

18 I Hudayim, қulaq selip anglioqaysən! Bizning

■ **9:15** Mis. 32:11; Zəb. 105:7; 106:47 □ **9:17 «қulaq salqaysən, Θzüng üçün ... yorutkaysən»** — ibraniyil tilida «Rəbning səwəbi üçün ... yorutkaysən».

wə Sening naming bilən ataloqan xəhərning bexiqlə kəlgən külpətlərgə nəzər salıqaysən! Bizning Sanga iltija kılıqinimiz əzimizning qandakətür həkçaniy ix kılıqanlığımızdır əməs, bəlki Sening zor rəhimdillilikliring ola tayanəqanlığımız səwibidindur.

19 I Rəb, anglioqaysən! I Rəb, kəqürgəysən! Kulaq selip anglap amal kılıqaysən! Əzüngning nam-xəhriting üçün əmdi təhir kilmioqaysən! Qünki Sening bu xəhiring wə bu həlkinq Əz naming asasida ataloqanıdi!». □

Jəbrailning bexarət berixi wə qüxəndürüxi

20 Mən duayimni dawamlaxturup, əzüm wə həlkim Israilning gunahlarını ikrar kılıp həmdə Hudayimning mukəddəs teoqi üçün Pərvərdigar Hudayimoqa yelinip,

21 tehi dua kiliwatkinimda, dəsləptə manga qayibanə alaməttə kərüngən Jəbrail degən zat yenimoqa kelip manga қolini təgküzdi. Mən xu qəoqla tolimu qarqap kətkənidim. U kəqlik қurbanlıq sunux waktı idi. □

22 Jəbrail manga əkil berip mundak dedi: — «I Daniyal, mən seni yorutup, ixlarni qongkur qüxinələydiqan kılıxka kəldim.

□ **9:19 «Əzüngning nam-xəhriting üçün əmdi təhir kilmioqaysən!»** — ibraniy tilida «Əzüning səwəbing üçün əmdi təhir kilmioqaysən!». □ **9:21 «...Jəbrail degən zat yenimoqa kelip manga қolini təgküzdi. Mən xu qəoqla tolimu qarqap kətkənidim»** — buning yənə birhil tərjimisi: — «...Jəbrail degən zat tezla uqup kelip, manga қol təgküzdi». Əsli tekistni qüxinix birkədər təs.

23 Sən Hudaqə iltija қılıxka baxlixing bilənla, jawab-kalam berildi; sən intayın səyülgən adəm bołoqaqka, mən sanga uning jawab-kalaminı yətküzgili kəldim. Əmdi bu jawab-kalam üstidə puhta oyланоqın, oqayıbanə kərünüxni kəngül կoyup qüxəngin:

24 — «*Huda* təripidin «yətmix həssə «yəttə wakit»» sening həlkinq bilən mukəddəs xəhiring üstigə bekitilgən. Bu wakıtlar itaətsizliklərni tizginləx, gunahlarnı tügitix, կəbihlik üçün kafarət kəltürük, mənggülük həkkənaliylikni üstün orunoqa կoyux, bu oqayıbanə alamət bilən pəyoqəmbərlərning söz-kalamlarını əməlgə axurux həmdə mukəddəs ibadəthanidiki «əng mukəddəs jay» yengibaxtin məsihlinix üçün bekitilgəndur. □

25 Xuni bilixing wə qüxinixing kerəkki,

□ **9:24 «կəbihlik üçün kafarət kəltürük»** — «gunahlarnı yepip kəqürüm təminləx» deyənləktir. «Law.» 4-bab wə izahatni kərüng. **«pəyoqəmbərlərning söz-kalamları»** — muxu yerdə ibraniy tilida «pəyoqəmbərlər» deyən söz bilən ipadilinidu. **«mukəddəs ibadəthanidiki «əng mukəddəs jay» yengibaxtin məsihlinix»** — «məsihlinix» yaki «mukəddəs կilinix», Musa pəyoqəmbərgə berilgən mukəddəs կanunoqa asasən, «mukəddəs puraklıq may» sürülüx bilən կilinidu («Mis.» 26:9-10ni kərüng). Bu ukum ibraniy tilida ««məsih» կilinix» deyən söz bilən ipadilinidu. Buning baxka birhil tərjimisi: «Əng Muğəddəs Bolquqını məsih կilix» — demək, Kutkuzoluqi-Məsihni məsih կilix. **«...«yətmix həssə «yəttə wakit»» sening həlkinq bilən mukəddəs xəhiring üstigə bekitilgən... ... həmdə mukəddəs ibadəthanidiki «əng mukəddəs jay» yengibaxtin məsihlinix üçün bekitilgəndur»** — bu uluq bexarət wə 25-27-ayətlərdiki bexarətlərning təpsilatlari tooplrisida «köxumqə söz»imizni kərüng.

Yerusalemni yengibaxtin əsligə kəltürüp bina қılıx buyruki jakarlanqandanın tartip, Məsih degən əmir məydanqa qıkkıqə yəttə həssə «yəttə wakit» қoxulqan atmix ikki həssə «yəttə wakit» etidu. Yerusalem xəhiri yengibaxtin bina қılınip, məydan-koqilar wə sepil-istihkam barlıqka kəltürülidu, əmma bu bisərəmjan künlərdə bolidu. □ ■

26 Bu atmix ikki «yəttə wakit» məzgili ətkəndin keyin Məsih üzüp taxlinidu, uningda hekənərsə կalmaydu. Kəlgüsidiə bolidiqan əmirning həlkı bu xəhər bilən mukəddəs ibadəthanini gumran қılıdu. Bu akıwət kəlkündək besip kelidu; ahiriətiqə jənglər dawamlıxitu; u yerdə bo-

□ **9:25 «... Yerusalemni yengibaxtin əsligə kəltürüp bina қılıx buyruki jakarlanqandanın tartip, Məsih degən əmir məydanqa qıkkıqə yəttə həssə «yəttə wakit» қoxulqan atmix ikki həssə «yəttə wakit» etidu» —** kıskıqə: — «bir wakit», yukirdiki təhlilgə asasən 360 kün bolsa, «yəttə həssə yəttə wakit» (49 wakit) wə «atmix ikkinin yəttə həssisi», (434 wakit), jəmiy bolup «483 wakit», yəni «Yerusalemni käytidin bina қılıxtiki pərman»din «Kutkuzoquqi-Məsihning məydanqa qıqxı»qıqə 173880 kün (təhminən 476 yıl) bolidu. Tarihiy tətkiqatça asasən, «Yerusalemni käytidin bina қılıxtiki pərman»ning qüxürülüxi miladiyədin ilgiriki 445-yili yaki 444-ili idi, undakta «Məsih degən Əmirning məydanqa qıqxı» miladiyə 32-yili yaki 33-yili boluxi kerək. Kitabhan bu pakitlardın Kutkuzoquqi-Məsihning kim ikənlilikini bilələydi. «Qoxumqə səz»imiznimü kərüng. **«Yerusalem xəhiri yengibaxtin bina қılınip, məydan-koqilar wə sepil-istihkam barlıqka kəltürülidu...»** — «sepil-istihkam» degən sezibraniy tilidiki «haruts» degən səzning tərjimisi boluxi natayin; qoqum birhil istihkamni kərsitudu. «Koqilar» iqidiki, «haruts» bəlkim sırttiki bir nərsini kərsitudu. ■ **9:25 Nəh. 2:2-8; Luğa 19:35-44**

lidioqan wəyranqılıklar bekitilgəndur. □ ■

27 U əmir Hudanıng həlkining kəp կismi bilən ahirkı bir «yəttə wakıt»ta bir dostluk əhdisni takamul kılıdu, lekin bu «yəttə wakıt»ning yerimiə qəlgəndə, u ibadəthanidiki կurbanlıq wə axlıq hədiyələrni sunuxni əməldin қalduridu. U qəoqla «wəyran կiloquqi yirginqlik nomüssizlik» muğəddəs ibadəthanining əng egiz jayıqə koyulidu. Taki balayi'apət, yəni Huda bekitkən külpət wəyran կiloquqi kixining bexiqə yaqdurulqısqə xu yerdə turidu».■

10

Tigris, yəni «Dijlə» dəryası boyida kərgən oqayibana kərünüx

1 Körəx Parska səltənət կiloqan üçinqi yili, Daniyal (yənə bir ismi Bəltəxasar bolоqan)qa bir həwər wəhiy kılındı. U həwər ixənqliktur — lekin nahayiti կattik jəng judunliri toqrisididur. Daniyal bu həwərni qüxəndi wə oqayibanə alamət toqrisida qüxənqigə igə boldi.□

□ 9:26 «Məsih üzüüp taxlinidu» — (yaki «Məsih kesiwetilidu») — muxu ibarə ibraniy tilida adəttə «eltürülidu» dəp ipadiləydu. **«uningda һeqnərsə կalmaydu»** — yaki, «uning (Məsih-kutkuzaqıqining) əltürülüxi əzi üqün əməstur». ■ **9:26 Luğa 19:41-44 ■ 9:27 Yəx. 28:15, 18; Mat. 24:15; Mar. 13:14; Luğa 21:20; 2Tes. 2:3-4 □ 10:1 «lekin nahayiti կattik jəng judunliri toqrisididur»** — yaki «lekin nahayiti կattik sinaxlar toqrisididur».

2 U qaoqda mənki Daniyal toluq üq həptə ah-zar kətürüp matəm tuttum. □

3 Üq həptigiqə həeqkandak nazu-nemət yemidim, gəx yemidim, xarab iqmidim wə tenimgə puraklıq may sürmidim. □

4 Birinqi ayning yigirmə tətinqi küni, mən uluq dərya, yəni Dijlə dəryasining boyida turup, ■

5 beximni kətürüp kəzümni asmanıma tiktim, kanap kiyip, beligə Ufazdiki sap altun kəmər baqlıqan bir adəmni kərdüm. ■

6 Uning teni serik yakuttək julalinip, yüzliri qakmaktaq yaltirlap, kezliri yenip turoqan ottək qaknaytti; uning put-ķolliri parkirap turidiqan mistək walidaytti; awazi zor bir top adəmning awazidək jaranglaytti.

7 Oqayibanə kərünüxnı yaloquz mənki Daniyalla kərdüm, yenimdikilər alamətni kərmigənidi. Əmma zor bir wəhimə ularni besip, intayın titrəp ketixti, məkünüwaloqudək yərni izdəp ķeqip kətti.

8 U yerdə əzüm yaloquz kəlip bu karamət oqayibanə kərünüxnı kərdüm. Kılqə maqdurum kalmidi, qirayım ķattık əzgirip əlük adəmdək bolup ķaldım, put-ķollirimda

□ **10:2 «toluq üq həptə ah-zar kətürüp matəm tuttum»** — ibraniy tilida «toluq üq həptə... matəm kildim» — bu məlum bir əlgüçü uruk-tuqkını üçün əməs, bəlkı Israel həlkjining əlük rohiy əhalitigə boləqan matəm, əlwəttə. □ **10:3 «tenimgə puraklıq may sürmidim»** — ibraniy tilida «əzümni məsih ķilmidim».

■ **10:4** Yar. 2:14 ■ **10:5** Wəh. 1:13, 14, 15

bir'azmu maqdur қalmidi. □ ■

9 Lekin uning awazini anglidim. Uning awazini anglioqan һаман yergə yıkılıp dum qüxtüm, hoxumdin kəttim.

10 Mana, tuyuksız bir kol manga təgdi, meni xuan yeləp yergə tət putluk kılıp turoquzdi.

11 Xu zat manga:

— Əy Daniyal, intayin seyülgən adəm! Səzlirimni kengül կoyup anglap qüxəngin, ərə turoqin! Qünki mən sening yeningoqa əwətildim, — dedi. U bu səzni kılıxi bilən, mən titrigən һalda ornumdin turdum.

12 Xuning bilən u manga mundak dedi:

— «Əy Daniyal, korkma; qünki sən Hudayingning aldida qüxinixkə erixixkə, əzüngni təwən tutuxka kengül կoyoqan birinqi kündin buyan sening dua-tilawiting ijabət kılındı; eytənənliring

□ **10:8** «**qirayim қattik əzgirip ...»** — ibraniy tilida «xan-xəripim қattik əzgirip ...» yaki «qirayılıklıkim қattik əzgirip ...». ■ **10:8** Dan. 7:28

üqün mən yeningoqa əwətildim. □

13 Lekin, «Pars padixahlığının əmiri» manga karxi qılıq yolumni yigirmə bir kün tosuwaldı. Mən Pars padixahlırinin yenida əzüm yaloquz қaloqaqka, bax əmirlərdin biri Mikail manga yardım kılqılı kəldi. □

14 Mən sanga ahirkı zamanlarda həlkinqning

□ **10:12 «... sən Hudayingning aldida qüxinixkə erixixkə... kengül қоюлан»** — bu yerdiki «qüxinix» nemini kərsitidü? Yərəmiya pəyoqəmbərgə yətküzülgən «Yerusalemning harab bolidioqan jaza məzgilining wakıti 70 yıl» toxay degən wakitta Daniyal dua қılıxka baxladı. Daniyalning arzu-istiki xuki, 70 yilning toxuxi bilən, Hudanıng səltənəti dərhal pəyda bolsun degənliktin ibarət idi. Lekin 7-, 8- wə 9-babtiki oqayıbanə alamətlər uningoqa, az degəndimu yənə 70 «yəttə wakıt»ning ətüxi kerəklikini kərsətkən. Xu ixlar uning deginidək: «Daniyalning kənglini parakəndə қiliwətti. Uning mənisini yexələydiqan adəm yok idi». Xuning bilən u ümidsizlənməy, bu uzun wakittiki «keeqiktürük»ni qüxinix üqün kengül қoyıldı. 10-babtiki oqayıbanə alaməttə bolsa, bu wakitning yənilə həm uzun həm japalıq ikənlikli kərsətilidü. Xuning bilən, bu həwərni կobul қılıx üqün u oqeyrətlik, maqdurluk boluxi kerək. □ **10:13 «Pars padixahlığının əmiri»** — bəlkim intayın küqlük birhil jin bolup, Pars rayonlırıda Xəytanning pilanlırını bəja қiloquçı boluxi mumkin. **«Pars padixahlırinin yenida əzüm yaloquz қaloqaqka..»** — bu səzlər muxu pərixtining wəzipisining xu padixahlarning kılmaqçı bolovan yamanlığını tosux yaki bolmisa, ularoqa yahxi tərəpkə yüzlinoxkə təsir yətküzüxtin ibarət bolovanlığını kərsətsə kerək. **«mən Pars padixahlırinin yenida əzüm yaloquz қaloqaqka, bax əmirlərdin biri Mikail manga yardım kılqılı kəldi»** — baxka birhil tərjimisi: — «lekin bax əmirlərdin biri Mikail manga yardım kılqılı kəldi. Mən uni Pars padixahlırinin ixlirini bir tərəp қılıxka қaldurdum». **«bax əmirlər»** — muxu yerdə Hudanıng yüksəri mərtiwlilik pərixtilirini kərsətsə kerək («Yəh..» 9-ayətni kərung).

bexiəqə kelidiqan ixlarnı qüxəndürgili kəldim. Qünki bu əqayibanə alamət kəp künlər keyinkı kəlgüsü toqrisididur».

15 U manga bu gəpni կiliwatkəanda, pəkətla yərgə կarօլinimqə zuwan sürəlməy turup kəldim.

16 Mana, goya adəmgə ohxaydiqan birsi կolini uzitip ləwlirimni silap կoywidi, mən aqzimni eqip aldimdə turoquqioqa:

— Təksir, bu əqayibanə kərünüxtin iq-iqimdin azablinimən, maqdurumdin kəttim.

17 Təksirimning kəminə կulliri կandağmu sili təksirim bilən səzlixixkə petinalayttim? Qünki hazırla maqdurum tүgəp, nəpəsim üzülidü, — dedim.

18 Andin goya adəmgə ohxaydiqan biri meni yənə bir ketim silap, maqdur kirgzdi

19 wə:

— I intayın səyülgən adəm, կorkma! Sanga aman-hatırjəmlik bolqay. Ծəyrətlik bol, əmdi əqəyrətlik bol! — dedi.

U xu səzni deyixi bilənla manga tehimu maqdur kirdi. Mən:

— Təksir yənə səz կiləyayla, qünki sili manga maqdur kirgzdila, — dedim.

20 U mundak dedi:

— «Mening կexingoqa nemigə kəlgənlikimni biləmsən? Mən əmdi կaytip berip, «Parstiki əmir» bilən jəng կilimən; mən u yərgə baroqandin keyin, «Gretsiyədiki əmir» məydanqa qikidu.

21 Lekin mən berixtin awwal həkikətning

kitabida pütülgən wəhiylərni mən sanga bayan kılımən.

Bu ixlarda silərning əmiringlar Mikaildin baxlaş, manga yardım beridiqan həqkim yok. □

11

¹ Mən Medialik Darius padixah bolğan birinqi yıldila, uni mustəhkəmləx həm küqəytix üçün ornumdin қozələşənədim.

² Əmdi mən sanga həkikətni eytip berəy: —

Buningdin keyin Parska yənə üq padixah həkümranlıkkə qıçıdu; keyin tətinqi padixah qıkip, baxlaş padixahlardınmu keptin kəp mal-dunyani toplaydu; u mal-dunyalırıdin կudrət tepip, həmmə yurtlarnı Gretsiyəgə jəng kılıxlaş қozəlaydu. □

□ **10:21 «həkikətning kitabı»** — Muqəddəs Kitabın kərsitudu. Xu qədəki «həkikətning kitabı» Daniyal pəyoqəmbərning dəwridin ilgiri barlıq nazıl kılınoğan Təwrat kisimliridin tərkib tapşan, əlwəttə. **«silərning əmiringlar Mikail»** — bu söz Mikail bax pərixtining Israiloqa alayitən məs'ul bolğanlığını ayan қılıdu. □ **11:2 «Buningdin keyin Parska yənə üq padixah həkümranlıkkə qıçıdu; keyin tətinqi padixah qıkip...»** — bu 11-babtiki bexarətlər nahayiti təpsiliy kərsitilgən. Biz muxu yerdə təpsilatları toqrluluk kəp izahat bərmidük, bularni «Koxumqə söz»imizgə kirgüzduk. Kitab-hənlarning əzləri «ottura xərk»ning tarixi toqrluluk hərkəndək kitabın bu bexarətlərning əməlgə axurulğanlığını kərələydi. Asasən bu aldın eytilən ixlər miladiyədin ilgiriki 530-164-yillar dawamında yüz bərgən. Lekin 36-ayəttin baxlap, bexarətlər ahırkı zamandıki ixlərə qə etidü.

3 Uningdin keyin küqlük bir padixah məydanqa qıçıdu. U zor padixahlıqni idarə kılıp, nemini halisa xuni kılıdu. □

4 Lekin u hökük yürgüzüwatkinida, padixahlıqı parqilinip asmanning tət xamal təripigə bəlünüp ketidu. Uning təhtigə əwladliri warislik ķılmaydu, keyinki padixahlıq u höküm sürgən waktidikidək küqlük bolmaydu; qunki uning padixahlıqı aqdurulup, baxkilaroqa təwə bolup ketidu.

5 Uningdiki sərdarlarning iqidin biri «jənubiy padixah» bolup küqiyidu; lekin yənə bir sərdar uningdinmu küqlük bolidu wə əzining tehimu qong padixahlıqını soraydu. □

6 Birnəqqə yıl etkəndin keyin, *jənubiy padixah ximaliy padixah* bilən ittipak tüzidu; jənubiy padixahning kizi xu ittipaknı mustəhkəmləx üqün ximaliy padixahning yenioja baridu. Lekin keyin bu kiz erixkən höküqidin məhrum ķilinidu; ximaliy padixah əzimu hökükini ķolida tutalmay, məzmut turalmaydu. Bu kiz wə uni elip kəlgənlər, uning balisi həm xu waktılarda uni қollioquqilarıning həmmisigə

□ **11:3 «Uningdin keyin küqlük bir padixah məydanqa qıçıdu»** — bu padixah «büyük İskəndər», Gretsivəning birinqi imperatori. □ **11:5 «Uningdiki sərdarlar»** — yəki «uningdiki əmirliri». **«Uningdiki sərdarlarning iqidin biri «jənubiy padixah» bolup küqiyidu»** — bu bexarəttiki «jənubiy padixah»lar xübhisizki, Misirning padixahlarını kərsitidu (8-ayətni kerüng), birinqisi «Pitolimi soter» (miladiyədin ilgiriki 323-285-yillarda höküm sürgən).

satkunluk k̄ilinidu. □

7 H̄albuki, uning *ata j̄emət* tuoqkinidin biri koxunning h̄ökükini k̄olioq elip *padixaḥ bolup*, ximaliy padixaḥning қorɔlinioq besip kirip, ularoq қarxi hujum k̄ilip qong oqelibə k̄ilidu. □

8 U ularning ilah-butliri, қuyma məbudliri wə buthaniliridiki altun-kümüxtin yasaloqan jam-qaqlarni Misiroq elip ketidu. U birnəqqə yil ximaliy padixaḥtin өzini neri k̄ilidu. □

9 Ximaliy padixaḥ jənubiy padixaḥning zemniqə besip kiridu, lekin ahiri əz yurtiqliq qekinidu. □

10 Ximaliy padixaḥning xahzadiliri қozqılıp, zor қoxun təxkilləydu. Xahzadilərdin biri kəlkündək kelip jənubka besip kiridu. Keyin u

□ **11:6 «jənubiy padixaḥ ximaliy padixaḥ bilən ittipak tūzidu»** — ibraniy tilida pəkət «ular ittipak tūzidu» deyilidu. Bu bexarəttiki «ximaliy padixaḥ» xübhisizki tarihta Suriyə degən rayonda həküm sürgən. Birinci «ximaliy padixaḥ» bolsa Silyukus nikator (Silyukus I) bolup, əslidə Misir padixaḥı «Pitolimi soter»ning qong generalı idi. U miladiyədin ilgiriki 312-280-yillarda təhtkə olturoqan. **«bu k̄ız erixkən h̄ökükidin məhərum k̄ilinidu»** — ibraniy tilida «bu k̄ız bilikining küqidin məhərum bolidu». **«uning balisi həm ...»** — ibraniy tilida «uning tuoqkını...». Bəzi kona keqürmilərdə «uni tuoqduruquqi həm...» deyildi. □ **11:7 «uning ata j̄emət tuoqkinidin biri»** — ibraniy tilida: — «uning yiltizliridin biri». **«...padixaḥ bolup»** — ibraniy tilida «...uning (yəni jənubiy padixaḥning) orniqə turup,...» dəp ipadilinidu. **«...biri, koxunning h̄ökükini k̄olioq elip padixaḥ bolup,...»** — baxqa birhil tərjimisi «... biri, u bolsa uning (ximaliy padixaḥning) қoxunioq қarxi qikip,...» □ **11:8 «қuyma məbudliri»** — yaki «əmirliri». **«buthaniliridiki altun-kümüx...»** — yaki «ularningki altun-kümüx...». □ **11:9 «jənubiy padixaḥning zemini»** — Misirni kərsitidu.

yənə jəng kılıp, düxmən қorəfini olıqimu besip kirdi. □

11 Jənubiy padixah қattık əzəzəptə қoxun tartıp jənggə atlinip, ximaliy padixahlaşka hujum kılıdu. Ximaliy padixah zor bir қoxunni jənggə salıdu, lekin uning xu zor қoxuni məətlup bolup əsirgə elinidu.

12 Xu zor қoxunning əsirgə elinixi bilən jənubiy padixah intayın məəqrurlinidu. U tümənligən adəmlərni yokitidu, bırak uning əlibisi uzun dawamlaxmaydu.

13 Qünki ximaliy padixah yurtiqa kaytip, burunkidinmu kəp wə küqlük қoxun təxkilləydi. Bekitilgən yillar toxkəndin keyin u zor կudrətlik қoxunni kəp təminatlar bilən қoxup baxlap kelidu.

14 U qaoqda nuroqun kixilər jənubiy padixahlaşka қarxi turup uningə qaşqayıq kətüridu. *I Daniyal* — sening həlkinq iqidiki zorawanlar muxu əyibənə alaməttiki bexarətni əməlgə axurmakçı bolup, yoqanqılık kılıdu, lekin ular məətlup bolidu.

15 Ximaliy padixah potəy selip mustəhkəm xəhərni muhəsirə hujumi kılıp besiwalidu. Jənubdikı küqlər, hətta əng hil қoxunlarmu bərdaxlık berəlməydi, ularning қarxılık kılqıdək küqi kalmaydu.

16 Ximalidiki tajawuzçı bolsa ezi halıqanqə ix kılıdu, uningə qaşqayıq қarxılık kılalmaydu. U «güzəl zemin»ni ixqal kılıdu; uning қolida uni

□ **11:10 «Keyin u yənə jəng kılıp,...»** — yaki «U kaytip, andin jəng kılıp,...».

wəyran kılouqı küq bolidu. □

17 Ximaliy padixahı bəl baqlap padixahlıigidiki barlıq küqlərni səpərwər kılıp Misiroja yol alıdu; u Misir bilən əhdə tüzidü, əzi əhdidə turoqandək kılıdu. Birak Misirning hakimiyitini aqdrurux üçün u ayallirining bir kızını Misir padixahıqə beridu. Lekin kizi atisi tərəptə turmaydu, uni qollimaydu. □

18 Keyin u dengiz boyidiki yurtlarqa hujum kılıp, nuroqun adəmlərni əsirgə alıdu. Lekin yat bir sərdar uning kixilərni har kilixlirini qəkləydu wə əksiqə, uning bu harlaxlirini əzигə yanduridu. □

19 U əz yurtidiki қороqanlarqa qekinip kelidu. Lekin ahirida u putlinip yokılıp ketidu. □

20 Keyin uning orniqə yənə bir padixahı təhtkə olturidu; u padixahlıığın əng xan-xərəplik jayıqə bir zalim alwangbegini əwətidu. Lekin u uzun ətməyla, malimanqılıkmu bolmay, jəngmu

- **11:16 «güzəl zemin» —** Kanaan zemini, yəni Pələstin. **«uning қolida uni wəyran kılouqı küq bolidu» —** ibraniy tilida «uning əhalikini uning қolida bolidu». □ **11:17 «...küqlərni səpərwər kılıp Misiroja yol alıdu» —** «jənubiy padixahlıığ»ning Misir ikənlikli 8-ayəttin kərünidu. **«u Misir bilən əhdə tüzidü, əzi əhdidə turoqandək kılıdu» —** baxqa birhil tərjemisi «uning bilən birnəqqə durus adəmlər billə baridu; u əz bekitkinini əməlgə axuridu». **«Birak Misirning hakimiyitini aqdrurux üçün...» —** ibraniy tilida «Birak Misirning hakimiyitini qiritix üçün...». □ **11:18 «nuroqun adəmlərni əsirgə alıdu» —** yəki «nuroqun yurtlarnı igiləydi». □ **11:19 «U əz yurtidiki қoroqanlarqa qekinip kelidu» —** yəki «U əz yurtidiki қoroqanlarqa nixan kılıp diķķət kılıdu».

bolmay əltürülüldü». □

Pərixtə qüxəndürüxni dawamlaxturidu — əxəddiy ximaliy padixah

21 — «Xuningdin keyin pəs bir adəm uning ornioqa qıkip ximaliy padixahlıqnı alıdu; əmma padixahlıqning hərmət-xəhriti uningoqa həq təwə bolmaydu, dəp қarılıdu; lekin u həlkning asayixlik pəytidin paydilinip, yalakqılık wasitiliri bilən həkimiyətni tartıwalıdu.

22 Zeminiqa kəlkündək besip kirgən küqlərni u həm kəlkündək hujum kılıp yokitidu, xuningdək u həttaki «*Hudanıng əhdisidə bekitilgən əmir*»nimu yokitidu. □

23 Xərtnamə tüzük arkılık u baxqa yurtlarnı aldaydu; adəmliri kiçik bir қoxun bolsimu, lekin uning küqi awup-awup, կudrət tapidu.

24 U halayıqning asayixlik pəytidin paydilinip, əng bay elkilərgə tajawuz kılıp kirip, atılıri yaki atılırining atılıri zadi kılıp bakmioğan ixlarnı kılıdu, yəni u oljini, əqənimətlərni wə nuroqun bayılıklarnı kol astidikilirigə üləxtürüp beridu; məlum bir məzgilgiqə қorohanlaroqimu hujum kılıx kəstidə bolidu.

□ **11:20 «padixahlıqning əng xan-xərəplik jayı»** — bu yerdə «əng xan-xərəplik jayı» bəlkim mukəddəs ibadəthanını kərsitudu. Yənə birhil tərjimə қılqanda, «padixahlıqning xan-xəripini bezəx üçün bir zulum saloquqını əwətidü» degəndək bolidu. □ **11:22 «Hudanıng əhdisidə bekitilgən əmir»** — muxu yerdə mukəddəs ibadəthanidiki «bax kahın»ni kərsitudu. Oniyas isimlik kixi, bax kahın wə bək adıl kixi bolup, Suriyəning «Antioküs Epifanis» degən padixahı təripidin miladiyədin ilgiriki 172-yili əltürülgən.

25 U əz küçini ixşa selip qong oğeyrət bilən kozqılıp, zor қoxunni baxlap, jənubiy padixaḥka hujum kılıdu. Jənubiy padixaḥmu naḥayiti zor կudrətlik bir қoxun bilən jənggə atlinidu. Lekin jənubiy padixaḥ hainlarning yoxurun suyikəstigə uqrəp, muwəppəkiyət kazinalmaydu.

26 Qünki uning nazu-nemətlirini yegənlər uni yıkitidu. Uning қoxuni həmmə yərgə tarkılıdu; nuroqunliri eltürülüdu. □

27 Keyin, bu ikki padixaḥ bir-birini kəstlixip, yaman niyət bilən bir dastihanda tamak yeyixip, bir-birigə yaloqan gəp kilişidu; lekin bu ixlər həqkimgə payda yətküzməydu, qünki bu ixlarning ahiri pəkət bəlgiləngən wakıttıla bolidu. □

28 Ximaliy padixaḥ nuroqun mal-mülükərnı elip əz yurtiqa kaytidu. U kənglidə Hudanıng həlkə bilən tüzgən mukəddəs əhdigə karxi turidu; xuning bilən u əhdigə karxi hərikətlərnı kılıp, andin əz yurtiqa kaytidu.

29 Bəlgiləngən wakitta ximaliy padixaḥ yənilə jənubka tajawuz kılıdu; lekin bu ketimkə əhwal ilgirikigə wə yənə kelip əng ahirki ketimkəsidiki bilənmə ohximaydu. □

30 Qünki Kittim arılıdin qıkkən kemilər

□ **11:26 «uning nazu-nemətlirini yegənlər»** — demək, əng ixənqlik adəmləri. □ **11:27 «bu ixlarning ahiri pəkət bəlgiləngən wakıttıla bolidu»** — muxu sırlıq sözər toqrluluk «қoxumqə səz»imizni körüng. □ **11:29 «lekin bu ketimkə əhwal ilgirikigə wə yənə kelip əng ahirki ketimkəsidiki bilənmə ohximaydu»** — baxka birhil tərjimisi: — «lekin bu ketimkə ahirki əhwal ilgirikigə ohximaydu». Bu bexarət (tərjimimiz boyiqə) toqrluluk «қoxumqə səz»imizni körüng.

hujum kılıp kelidu. Xunga u dərd-ələm bilən qekinidu wə *Hudanıng* Əz həlkı bilən tüzgən mukəddəsə əhdisigə қarap intayın əqəzəplinidu, uningoşa қarxi halioğinini kılıdu; xundakla qekinip yanqanda mukəddəsə əhdigə asiylik kılqıqlarıni etiwarlaydu. □

31 Uning təripidə turoqan birnəqqəküqlər kororan bolqan mukəddəs ibadəthanini bulqayıdu, «kündilik kurbanlıq»ni əməldin қalduridu wə «wəyran kılqıqi yirginqlik nomussızlık»ni uning ornişa կoyidu. □ ■

32 U mukəddəsə əhdigə hainlik kılqıqlarıni huxamət-hiyligərlik bilən qırıkləxtüridu; lekin əz Hudasını dost tutğuqi həlk bolsa kəysərlik bilən hərikət kılıdu.

33 Həlk iqidiki akıllar nuroqun ķerindaxliriqa təlim yətküzidu; lekin birnəqqəkünlər ularning bəziliri kiliqta yikılıdu, otta kəydürülüp əltürülidu, zindanqa qüxitu yaki bulangtalangoşa uqrayıdu.

34 Yikıloqan waqtılrida, Hudanıng həlkı azoqınə yardəmgə igə bolidu. Əmma nuroqun kixlər ularning ķatirioşa huxamət-hiyligərlik bilən sokunup kiridu.

- **11:30 «Kittim arildin qıkkan kemilər»** — «Kittim» hazırlıq «Seprus» degən ottura dengizdiki aral. Bu bexarət xübhisizki, miladiyədin ilgiriki 168-yili, Rim imperiyəsinin kemiliri Kittim arildin qıkıp Antioküs Epifaniskə (Misiroşa tajawuz kılqan waqtida) hujum kılqınıni kərsitudu. □ **11:31 «kororan bolqan mukəddəs ibadəthana...»** — yaki «mukəddəs ibadəthana wə kororan...». «kündilik kurbanlıq» — 8:11diki izahatni kərüng. ■ **11:31** Dan. 7:25; 9:27; Mat. 24:15; Mar. 13:14; Luğa 21:20; 2Tes. 2:3-4

35 Bəzi akıllar yıkılıdu. Lekin ularning yıkılıxi əzlirining sinilixi, tawlinix-tazilinixi, kıyamət künigiqə paklinixi üçündür. Qünkü ahirət Huda bəlgiliğən wakittila kelidu. □ ■

36 Ximaliy padixah əz məyliqə kiliweridu; u təkəbburlıxip, ezini hərkəndək ilahılardınmu uluqlap üstün köyup, hətta həmmə Ilahlarning İlahi Bolouqıqa ajayib kupurluk söz kılıdu; taki Hudanıng oqəzipi toluk təkülgən künigiqə u dawamılık zor ronak tapidu. Qünkü Hudanıng bekitkini əməlgə axmay қalmayıdu. ■

37 Bu padixah ata-bowiliri qoқunçan ilahlarımış pişənt kilmayıdu, ayallarımış heqkəndək həwəs kilmayıdu. Əməliyəttə u hərkəndək ilahni hərmətliməydi, qunki u ezini hərkəndək ilahın uluq dəp қaraydı. □

38 Bularning ornida u «küqlər ilahi»ni hərmətləydi; uning ata-bowilirimış əzəldin qoқunmioqan bu ilahni bolsa u altın, kümük, yakut wə baxka kimmətlik sowoqatlarnı təkdir kılıp hərmətləydi.

39 U əng mustəhkəm қorqanlarnı xundak bir oqeyriy ilahka tayinip igiləydi. Kimki uning həkümranlıkıqa bekçinsa, u xularoqa xərəplik mənsəp beridu, ularni kəpqılıknı baxkuridiqan kılıdu wə in'am süpitidə yər-zeminni təksim

- **11:35 «Qünkü ahirət Huda bəlgiliğən wakittila kelidu»** — muxu yerdə, bexarət «Antioküs Epifanis»ning dəwridin, ahir zamanıqa etidu. ■ **11:35** Dan. 12:10 ■ **11:36** Dan. 7:25; 9:27; Mat. 24:15; Mar. 13:14; Luğa 21:20; 2Tes. 2:3-4; Wəh. 13:1-8
 □ **11:37 «ayallarımış heqkəndək həwəs kilmayıdu»** — yaki, «u ayallar ətiwarlaydiqan ilahkimu hərmət kilmayıdu».

kılip beridu. □

40 Ahir zaman kəlgəndə, jənubiy padixah əskər qıçırip uningoqa hujum kılıdu. Ximaliy padixah jəng hərwiliri, atlıq əskərlər wə nuroqun kemilər bilən կuyundək uningoqa қayturma zərbə beridu. U barlıq yurtlarqa tajawuz kılıp, kəlkündək texip kəng yər-zeminlarni basidu.

41 U hətta «güzəl zemin» oqa besip kiridu; nuroqun əllər azdurulup yıkitilidu. Lekin bular, yəni Edomlar, Moablar wə Ammonlarning qongliri uning қolidin kutulup қalidu. □ ■

42 Ximaliy padixah barlıq dələtlərgə қolini sozidu, Misir zeminimə қeqip kutulalmayıdu.

43 U Misirning altun-kümüx baylıklarını wə baxka қımmət bahalıq buyumlarını talan-taraj kılıdu. Liwiyəliklər wə Efiopiyyiliklər uningoqa boysunup əgixidu.

44 Keyin xərk wə ximaldin kəlgən xəpilər uni alakzadə kılıdu. U tehimu dərəqəzəp bolup nuroqun kixini қiroqinqılıq kılıp əltürimən dəp jəng қozqlaydu

45 Wə dengizlarning otturisida, kərkəm mukəddəs taqı təripigə orda qedirlirini tikidu. Lekin uning əjili xu yerdə toxidu wə həqkim uni

□ **11:39 «... օղəriy ilahka tayinip igiləydu»** — yaki, «... օղəriy ilahka hujum kılıdu». Yənə birhil tərjemisi: «U əng mustəhkəm қorqanlarnı igiləp, u bu ilahka qoqunuxnı bərpa kılıdu». **«inam süpitidə...»** — yaki «məlum bir bahada (seti-wetip,...)». □ **11:41 «güzəl zemin»** — Kanaanni (Pələstinni) kərsitudu. ■ **11:41 Wəh. 12:6**

ķutķuzmaydu». □

12

Kiyamət künı

¹ — «U qaoqda, kerindaxliringni «kööqdioquqi uluq əmir» Mikail məydanqa qikidu. Bir azablik məzgil bolidu; yurt-dələt barlıkka kəlgəndin buyan, xundak qong balayı'apətlik məzgil bolup bakmioqan. Bırak xu qaoqda həlkinq kütķuzulidu; ularning iqidiki nami həyatlıq dəptirigə pütülgənlərning həmmisi nijatlıkka erixidu. □ ■

² Tuprakta yatqan əlüklərdin nuroqunliri tirlidu. Ular mənggülüq həyattin bəhrimən

- **11:45 «dengizlarning otturisida»** — demək, Ottura Den- giz wə Əlüük Dengizning otturisida. **«kərkəm mukəddəs taq»** — Yerusalem selinəjan «Zion teoqı»ini kərsitudu. Bu ayətning baxxa bir hil tərjimisi: «...dengizlər wə mukəddəs taq arisida...». □ **12:1 «kerindaxliring»** — iibraniy tilida «həlkinqning balılıdı» degən söz bilən ipadilinidu. **«kööqdioquqi uluq əmir»** — «əmir» muxu yerdə, xübhisizki «qong pərixtə» mənisiidə. Mukəddəs Kitabtiki baxxa yərlərdin xu hulasığə kelimizki, Mikail degən pərixtə «bax pərixtə»dur («Yəh.,» 9-ayət, «Wəh.,» 12:7). **«Mikail məydanqa qikidu»** — baxxa birhil tərjimisi «Mikail bir tərəptə turidu». Demək, Mikail əslidə Israil həlkigə muhəapidət beridu. Lekin u hazır bu muhəapidətqı rolini wakitlik bir yakka қoyidu. **«....ularning iqidiki nami həyatlıq dəptirigə pütülgənlərning həmmisi nijatlıkka erixidu»** — bu bəbtiki uluq bexarətlər toqırulukmu «köxumqə söz»imizni kərüng. ■ **12:1 Mat. 24:21**

bolidu; қалоqanlıri nomusta həm mənggülük rəswaqılıkka tirilidu. ■

3 Akıllar asmandıki gümbüzdək parlak julalınidu; nuroqun kixilərni həkqaniyilik yolioqa baxlap kirgənər yultuzlarqa ohxax əbədil'əbəd parlap turidu». ■

4 U manga yənə:

— I Daniyal, sən əmdi bu səzlərni tohtat; məzkur kitabning taki dunyaning ahirkı künlirigiqə xu peti turuxi üçün uni piqətləp məhürliwətkin. Nuroqun kixilər uyan-buyan yürüdu wə bilim axidu, — dedi. □ ■

5 Mənki Daniyal kərdümki, mana ikki zat, biri dəryanıng bu təripidə, yənə biri dəryanıng u təripidə turuptu.

6 Ulardin biri dərya süyi üstidə turqan ak kanap kiyim kiygən zattin:

— Bu karamət ixlar tūgigiqə կanqilik wakıt ketidu? — dəp soridi. ■

7 U dərya süyi üstidə turqan, kanap kiyim kiygən zat ong wə sol қolını asmanoqa қaritip kətürüp, Mənggü Həyat Bolqoqining nami bilən kəsəm kılıp:

— Bir wakıt, ikki wakıt, қoxumqə yerim wakıt ketidu. *Hudaning* muğəddəs həlkini parqilioquqi horluq ahirlaxkanda, bu ixlar tūgəydu, —

■ **12:2** Yəx. 26:19; Mat. 25:46; Yh. 5:29; Ros. 24:15 ■ **12:3**

Pənd. 4:18; Mat. 13:43 □ **12:4** «**sən əmdi bu səzlərni tohtat**»

— yaki, «**sən əmdi bu səzlərni yoxurup koy**». «**Nuroqun kixilər uyan-buyan yürüdu wə bilim axidu**» — yaki «Nuroqun kixilər tətkik kılıp, bilim axurulidu». Bu bexarət yənə «Am.» 8:12 bilən munasiwətlik boluxi mumkin. «**Қoxumqə səz**»imiznimu kərüng. ■ **12:4** Wəh. 5:1-5; 22:10 ■ **12:6** Dan. 10:5

dedi. □ ■

8 Uning səzini anglioqan bolsammu, mənisini qüxənmidim. Xunga mən:

— Təksir, bu ixlarning akiwiti қandak bolidu?
— dəp soridim.

9 U manga mundak dedi:

— «Əy Daniyal, yolungqa mang, qünki bu səzlər ahir zamanıqə məhpiy tutulup yepiklik turidu.

■

10 Nuroqun kixilər tazilinidu, paklinidu wə tawlinidu. Rəzillər bolsa, dawamlik rəzillik kiliweridu; ulardin həqkim buni qüxinəlməydi, bırak akıllar qüxinidu.

11 Kündilik қurbanlık sunuxni əməldin qalduroqan kündin tartip, yəni «wəyran kıləquqi yirginqlik nomussizlik» կoyulqan wakittin baxlap, bir ming ikki yüz toksan kün etidu.

12 Ahiroqıqə sadık bolup, bir ming üç yüz otuz bəx künni kütüp ətküzgənlər nemidegən bəhtlik-hə!

13 Əmma sən bolsang, ahıroqıqə yolunda mengiwərgin. Sən aram tapisən, wə künlərning ahirida nesiwənggə muyəssər boluxka կayta tirilisən». □

□ **12:7 «Bir wakıt, ikki wakıt, қoxumqə yerim wakıt ketidu»** — muxu yarde «bir wakıt, ikki wakıt, қoxumqə yerim wakıt» degini, yukarıda 7:25diki izahhatta təhlil kılıqinimiz toqra bolsa, təhminən üç yerim yilni, top-toqlra 1260-künni kərsitudu.

■ **12:7 Wəh. 10:5, 6 ■ 12:9 Wəh. 5:1-5; 22:10 □ 12:13 «künlərning ahirida»** — Məsihning dunyaqə կaytip kelidiqan küni.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5